

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SəS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ilham Aliyev

Ses

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 035 (5507) 22 fevral 2018-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin organı. Qiyməti 40 qəpik

"Azərbaycan ilə İran arasında dostluq və qardaşlıq münasibətləri uğurla inkişaf edir"

Prezident İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib



VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycan Prezidentinə müraciət ünvanlayıblar

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar. BBMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə Qış Məktəbinin dünyanın 17 ölkəsindən olan iştirakçıları fevralın 12-18-de bir araya gəldiklərini qeyd edirlər. Onlar Prezident İlham Əliyevin sərəncamları əsasında Azərbaycanda 2016-ci ilin "Multikulturalizm..."

MSK-da Aİ-nin nümayəndəlik rəhbəri ilə görüş keçirilib

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 21-də Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskasla görüşüb. SİA-nın verdiyi məlumatə görə, Avropa İttifaqının Azərbaycandakı səfirini səmimiyyətlə salamlayan sədr Məzahir Pənahov görüşdən məmənunuğunu bildirərək, rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığına toxunub və bildirib ki, MSK-nin xarici əlaqələri çərçivəsində müxtəlif beynəlxalq təşkilatlarla yanaşı, əvvəlki illerdə keçirilmiş seçkildə Avropa İttifaqı ilə də yaxından ...

Azərbaycan dövləti sosial problemlərin həllini diqqətdə saxlayır

Bu gün ölkəmizdə əlliyyi olan şəxslər dövlət qayğısı ilə hərtərəflə təmin olunublar. Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rüfahının yüksəldilməsi istiqamətində müüm addimlar atılır, sosial təminatları ildən-ile daha da yaxşılaşır. Əlliyyi olan şəxslərin maddi və mənəvi təminatlarının gücləndirilməsi, onların reabilitasiyası və cəmiyyətə integrasiyası, ictimai həyatın bütün sahələrində fəal iştirak imkanlarına malik olması Azərbaycan dövlətinin sosial siyasetinin əsas istiqamətlərindən biridir. Dövlətimizin ildən-ilə artan sosialyönümlü...

Hər bir təşəbbüsü ilə insanlara xosbəxtlik və sevinc bəxş edən Birinci vitse-prezident



4

Yeni Azərbaycan Partiyası imzatoplama kampaniyasını uğurla yekunlaşdırırdı



5

Azərbaycanla Avropa İttifaqı Ermanistana qarşı eyni mövqedən çıxış edir



8

"Bir milyondan artıq azərbaycanlıya qarşı etnik təmizləmə törədilib"



9

Ziyaliya qarşı çıxməq xalqa qarşı çıxməqdır!



12

"Arxivlər İrəvanın Azərbaycana məxsusluğunu təsdiqləyir"



12

13

"Xocalı ilə bağlı Ərdoğanın fikrləri çox önemlidir"



14

2018-ci il radikalların son ili olacaq



16

"Barselona" və "Çelsi" heç-heçə, "Bavariya"dən böyük hesablı qələbə



22 fevral 2018-ci il

“Azərbaycan və Niderland şirkətləri arasında fəal əməkdaşlıq üçün geniş imkanlar var”

Prezident İlham Əliyev Niderland Krallığı Senatının sabiq sədrini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Azərbaycan-Niderland Dostluq Qrupunun sədri René Van der Lindenin qəbul edib.

AZERTAC xəber verir ki, ADA Universiteti ilə Niderlandın Vageningen Universitetinin birgə hazırl-

ıldığı “Azərbaycanda aqrobiznes imkanlarının masterplanı” adlı layihənin təqdimatının əhəmiyyətinə toxunan René Van der Linden kənd təsərrüfatının Azərbaycanda dövlət siyasetinin əsas prioritetlərindən olması barədə məlumatlı olduğunu bildirdi. Qonaq təqdim olunacaq layihənin gələcəkdə heyata keçirilməsinin Niderland şirkətlərinin Azərbaycana cəlb olunması, onların ölkəmizdə keçirilən Caspian Agro-Beynəlxalq Kənd Təsərrü-

fati sərgisində iştirakı və Azərbaycanın müvafiq təhsil ocaqları ilə əlaqələrin qurulması işinə öz töhfəsinin verəcəyini bildirdi.

“Azərbaycanda aqrobiznes imkanlarının masterplanı” adlı layihənin uğurlu icrasına ümidi var olduğunu bildirən Prezident İlham Əliyev onun ölkəmizdə heyata keçirilən kənd təsərrüfatının inkişafı və iqtisadiyyatın şaxələndirilməsi siyasetinə tam uyğun olduğunu dedi. Dövlətimizin başçısı layihənin

Azərbaycan və Niderland şirkətləri arasında fəal əməkdaşlıq üçün geniş imkanlar yaradacağının vurğuladı. Prezident İlham Əliyev ADA Universiteti və ölkəmizdən digər təhsil ocaqları ilə yaradılmış əməkdaşlıq əlaqələrinin yaxşı nəticələr verəcəyinə ümidi var olduğunu bildirdi.

Görüşdə Azərbaycan ilə Niderland Krallığı arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, Azərbaycan-Niderland Dostluq

Rəsmi xronika

Prezident İlham Əliyev Akademik Musa Əliyevin 110 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

* * *

Prezident İlham Əliyev Rəşadət Eyvazova “Əməkdar Mühəndis” fəxri adı verilmesi haqqında Sərəncam imzalayıb.

* * *

Prezident İlham Əliyev Qobustan rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

* * *

Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müaviniyyətin artırılması haqqında Sərəncam imzalayıb.

* * *

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

* * *

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Qrupunun sədri René Van Der Lindenin əlaqələrimizin inkişafındakı rolu qeyd edildi.

“Azərbaycan ilə İran arasında dostluq və qardaşlıq münasibətləri uğurla inkişaf edir”

Prezident İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirinin başçılıq etdiyi nümayəndə heyatını qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəminin başçılıq etdiyi nümayəndə heyatını qəbul edib.

AZERTAC xəber verir ki, dövlətimizin başçısı Azərbaycan ilə İran arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən hərbi və hərbi-texniki sahədə uğurla inkişaf etdiyini bildirdi. Yüksək səviyyədə qarşılıqlı səfərlərin müntəzəm olaraq həyata keçirildiyini vurğulayan Prezident İlham Əliyev son illər ərzində

İran İslam Respublikası Prezidenti ilə 10-a yaxın görüşün keçirilməsinin əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi ki mi dəyərləndirdi. Dövlətimizin başçısı İran İslam Respublikasına son səfərini məmənnuluqla xatırlayaraq, həm Ali rəhbərle, həm də Prezidentlə məhsuldar müzakirələrin aparıldığı qeyd etdi. Dövlətimizin başçısı İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəminin Azərbaycana bu səfərinin ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əlaqələrin hazırkı vəziyyəti və gələcək birgə əməkdaşlıq perspektivlərinin müzakirəsi



ürün yaxşı imkan yaradacağına əminliyini ifadə etdi.

Müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəmi İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırıldı. O qeyd etdi ki, İran İslam Respublikasının Ali rəhbəri öz çıxışlarında həmişə İranın Azərbaycanla münasibətlərinin dostluq və qardaşlıq, bərabər qonşuluq münasibətləri olduğunu bildi-

rib. O, İran İslam Respublikasının xarici siyasetində qonşu ölkələrə, xüsusilə Azərbaycana böyük önem verdiyini dedi.

Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onunda salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi. Görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan Xəzər dənizini beynəlxalq əməkdaşlıq məkanına çevirib

Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən iclas və görüşlərdə də ölkəmizin beynəlxalq əməkdaşlığı mühüm töhfə verdiyi qeyd olunub



Azərbaycanın təşəbbüsü və liderliyi ilə qlobal layihələrin həyata keçirilməsi sərr deyil. Azərbaycan bu layihələri, tərəfdaşlıq etdiyi ölkələrlə və dönyanın tanınmış şirkətləri ilə beynəlxalq təşkilatlarla birlikdə icra edir. Əlbette, Azərbaycan dünyada nadir və nümunəvi beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq formatı yaradıb. Məhz Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən iclas və görüşlərdə də ölkəmizin beynəlxalq əməkdaşlığı mühüm töhfə verdiyi qeyd olunub.

Prezident İlham Əliyevin Avropana Komissiyasının enerji birligi üzrə vitse-prezidenti Maroş Sevcovicə Davosdakı görüşündə "Cənub Qaz Dəhlizi"nin icrası ilə bağlı görülən işlər barədə fikir mübadiləsi aparılıb. Bu ilin fevral ayında Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının növbəti toplantısının keçirilecəyi qeyd olunub. Bu, sayca dördüncü toplantı olacaq və onların, məhz Bakıda keçirilməsi ənənəyə çevrilib. Bu da "Cənub Qaz Dəhlizi" kimi nəhəng bir layihənin aparıcı qüvvəsinin Azərbaycan olduğunu təsdiqləyən faktdır.

Eləcə də, Transanadolu Qaz Boru Kəmərinin və Transadriatic Qaz Boru Kəmərinin maliyyələşdirilmesi məsələləri müzakirə edildi. TANAP-in bu il istifadəyə verilecəyi qeyd olundu.

2018-ci il "Cənub Qaz Dəhlizi" üçün önemli bir il olacaq. İlk növbədə, ona görə ki, bu il "Şahdəniz"



yatağının işlənməsinin ikinci mərhəlesi çərçivəsində hasilata başlanacağıq. "Şahdəniz" yatağı "Cənub Qaz Dəhlizi"nin ehtiyat mənbəyidir. Hazırda "Şahdəniz-2" layihəsi ilə bağlı dənizdə və quruda həyata keçirilən işlər sona çatmaq üzərdir. Bu, "Cənub Qaz Dəhlizi"nin növbəti uğurlarına yol açır.

Prezident İlham Əliyev və BP şirkətinin baş icraçı direktoru Robert Dadli Davosda görüşərkən, eləcə də, "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi üzrə müqavilənin uzadılmasının əhəmiyyətini

vurğulayıblar. Xatırladaq ki, BP həm "Şahdəniz", həm də AÇG layihəsinin operatorudur.

Müstəqilliyimiz bərpa olunan dan sonra dünyanın bir sıra tanınmış enerji şirkətləri Azərbaycana işləməyə dəvet olundu. "Ösrin Müqaviləsi" imzalandı, müəllifi Ümummilli Lider Heydər Əliyev olan yeni neft strategiyası həyata keçirilməyə başlandı. Beləliklə, Xəzər dənizi beynəlxalq əməkdaşlıq məkanına çevrildi və bir sıra dünya şöhrətli neft-qaz şirkətləri buraya böyük həcmde sərmayələr

yatırıdlar. Azərbaycanın bugünkü nailiyyətləri bu siyasetin nəticəsidir.

Sözügedən şirkətlərdən biri de "Statoyl"dur. Norveçin bu şirkəti 25 ildir ki, Azərbaycanda uğurla fəaliyyət göstərir. Hazırda şirkətin AÇG layihəsindəki iştirak payı 8,6 faiz təşkil edir. "Statoyl", eləcə də, "Qarabağ", "Dan Ulduğu" kimi perspektiv yataqlarla bağlı işlərdə tərəfdaşımızdır. Prezident İlham Əliyevin "Statoyl" şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşündə qarşıda duran işlərin mü-

zakirə olunması ilə yanaşı, gələcəkdə əməkdaşlığın daha da inkişaf edəcəyi bildirilib. Rusyanın "LUKoil" şirkəti Azərbaycanda uzun illərdir ki, uğurla fəaliyyət göstərir və ölkəmizdə sərmayələr yatırır. Prezident İlham Əliyev şirkətin prezidenti Vahid Ələkbərovun görüşü zamanı bunlar qeyd edildi. "LUKoil"-SOCAR əməkdaşlığının istiqamətləri ilə bağlı fikir mübadiləsi aparıldı.

"Şevron" şirkətinin korporativ biznes inkişafı üzrə vitse-prezidenti Cey Prayer Prezident İlham Əliyevin görüş zamanı Azərbaycanla tərəfdaşlığın yüksək seviyədə olduğunu vurğuladı, əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini bildirdi. Dünya İqtisadi Forumu çərçivəsində "Neft və qaz sənaye siyasəti üzrə liderlərin toplantıları" adlı sessiya da keçirildi. Dövlət və hökumət başçıları ilə yanaşı, dönyanın aparıcı enerji şirkətlərinin qatıldığı sessiyada sahənin perspektivləri barədə fikir mübadiləsi aparıldı. Davosdakı görüş və iclasların əksəriyyətində Azərbaycanın Avropanın enerji

22 fevral 2018-ci il

Hər bir təşəbbüsü ilə insanlara xoşbəxtlik və sevinc bəxş edən Birinci vitse-prezident

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vətənə xidmət fəlsəfəsinin təməlində xalqına böyük sevgi, hər bir vətəndaşa həssas və qayğılaş münasibət dayanır



Mehriban xanum Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmasından bir il ötür. O, çoxşaxəli fəaliyyəti ilə ölkəmizin həyatında böyük xidmətlərə imza atıb, Azərbaycanın dünyada təbliği işinə misilsiz töhfələr verib. Xalqın dərin rəğbət və sevgisini qazanan Mehriban Əliyeva beynəlxalq aləmdə də böyük nüfuz sahibidir.

Coxşaxəli fəaliyyət və hamilik missiyası

"Həyatda hər kəsin yerini və tələyini tarix müyyən edir, odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənən şəxsi, dərk edilmiş məsuliyətin imkan verir...", - deyən Mehriban Əliyeva elə bu amal və meramla da özünün ömür kitabını yazır, onu ildən-ildə daha parlaq səhifələrlə zənginləşdirir. 2004-cü ildən ulu önder Heydər Əliyevin adını daşıyan Fonda rəhbərlik edən Mehriban Əliyevanın təşəbbüsü, dəstəyi ilə reallaşan çoxsaylı və irimiqyaslı layihələr təkcə ölkə daxilində deyil, bütün dünyada böyük rəğbətə qarşılanır. Məhz onun təşəbbüsü və yaxından iştirakı ilə təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə bir sıra irimiqyaslı layihələr reallaşdırılıb. Çoxsaylı xeyriyyəcilik tədbirləri Heydər Əliyev Fondunu həm de səfəqət və mərhamət ünvanına çevirib. Fondun mədəniyyətimizle, incəsənətimizle bağlı layihələri mənəvi, tarixi, mədəni irsimizin qorunması işində müstəsnə rola malikdir. Azərbaycanın birinci xanımı ölkəmizdəki qədim tarixi abidə və ziya-rətgahların, məscid və ibadətgahların bərpası və yenidən qurulması istiqamətində misilsiz xidmətlər göstərir. Müstəqillik tariximizin əlamətdar hadisələrinin - ölkəmizin böyük uğurla ev sahibliyi etdiyi "Eurovision-2012"nin, birinci Avropa Oyunlarının, elecə də IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat komitelerinin sədri kimi fədakar fə-



liyyəti Mehriban Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətinə malik olduğunu bir daha təsdiqlədi. Mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, xalqımızın mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Əliyeva Azərbaycanın ən ali mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif edildi.

Heydər Əliyev Fondunun humanitar layihələri ölkə hüdudlarından kənarda da uğurla reallaşdırılır:

Pakistanın qızlar üçün məktəb binasının tikilməsi, Versal sarayının bir hissəsinin və Strasburqdə orta esrlərə aid kilsənin, Luvr muzeyi qalereyalarından birinin, Roma katakombarının bərpası, Həştərxanda Azərbaycan-Rusiya dostluq körpüsünün tikilməsi, Müqəddəs Mələksimə Knyaz Vladimire Rusiyada ilk abidə ucaldılması... Bu siyahını xeyli uzatmaq olar.

Əlbəttə, bu çoxşaxəli fəaliyyət ölkəmizin dünyada təbliğinə xidmət etməklə yanaşı, xalqımızın malik olduğu zəngin dəyərlərin beynəlxalq

ictimaiyyətə çatdırılmasında önemli rol oynayır. Məhz xalqı və dövləti qarşısında misilsiz xidmətləri nəzərə alınaraq, Mehriban Əliyeva 2017-ci il fevralın 21-də Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olundu.

Hər bir təşəbbüsü ilə insanlara xoşbəxtlik və sevinc bəxş edən Birinci vitse-prezident

"Gündəlik fəaliyyətimizdə insanseverlik, mərhəmət, qarşılıqlı hörmət, məhrəbanlılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr elde etmək, ən böyük zirvələrə qalxməq olar. Mən sizin emin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana la-yiqince xidmət etməye çalışacağam", - bu fikirləri Mehriban Əliyeva Birinci vitse-prezident kimi ilk çıxışında deyib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmuş Mehriban Əliyeva bu ali vəzifədə ilk müşavirəsini öten il Martin 9-da Bakı və Sumqayıt şəhərlərindəki qəzalı vəziyyətdə olan yataqxanalarda müvəqqəti məskunlaşmış qacqın və məcburi köçkünlərin ailələrinin köçürülməsine həsr

Oyunlarının ölkəmizdə uğurla keçirilməsi oldu. Yarışların böyük peşəkarlıqla təşkili, idmançılarımızın parlaq qələbələri bütün dünyaya ölkəmizin gücünü və potensialını bir daha nümayiş etdirdi. Əlbəttə, yarışların yüksək səviyyədə keçməsi, ilk növbədə, Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin xidməti idi.

"Azərbaycan növbəti tarixi qələbəyə imza atdı. Dördüncü İsləm Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi bütün İsləm dünyasının Azərbaycana və Azərbaycan xalqına olan hörmət və dəstəyinin təzahürüdür. Əminəm ki, 50-dən çox ölkəni təmsil edən idmançılar və paytaxtimiz qonaqları Azərbaycanla bağlı xoş xatirələri öz qəlbələrində qoruyub saxlayacaqlar. Bu günlər ərzində Azərbaycan xalqı qonaqpərvərliyini və məhrəbanlığını bir daha nümayiş etdirdi. Azərbaycan göstərdi ki, o, böyük idman dövlətidir. Milli komandamız ümumi hesabda birinci yeri qazandı. Bu tarixi qələbə ilə fəxi edir və Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bundan da böyük qələbə bu günlər ərzində nail olduğumuz İsləm aləminin həmrəyliyi və birliliyin təntənəsidir. Gelin, hamımız bu birliliyi qoruyaq, İsləm həmrəyliyini gücləndirək. Qoy, Allah bütün müsəlmanları qorusun!". Bu fikirləri yarışların bağışlı mərasimindəki çıxışında səsləndirən Mehriban Əliyeva, həm də bütün İsləm ölkələrinə həmrəylik çağırışı etdi.

Birinci vitse-prezidentin aprel döyüşləri zamanı yaralanmış bir qrup əsgər və zabitlə görüşməsi, "2016-ci ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlər təmin edilməsi" layihəsinin məhz onun təşəbbüsü ilə reallaşması bir daha göstərdi ki, Mehriban Əliyevanın Vətənə xidmət fəlsəfəsinin temelində xalqına böyük sevgi, hər bir vətəndaşa, cəmiyyətin hər bir üzvünə həssas və qayğılaş münasibət dayanır.

Sevgidən doğan sevgi

Təltif olunduğu çoxsaylı beynəlxalq mükafatlar Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dünyadakı nüfuzunun göstəricisidir. Fransanın "Şərəf Legionu" ordeni, UNESCO-nun Qızıl "Motsart medalı", Rusiyanın "Yüzilliyyin mesenatlari" Beynəlxalq Xeyriyyə Fonduun "Yaqtı Xaç" ordeni, II dərəcəli Müqəddəs Məlekimsə Knyaginya Olqa ordeni... Bu mükafatların her birinin arxasında bilik və bacarıq, peşəkarlıq və təcrübə, prinsipiellik və xeyri-xalqlı, ən esasi, xalqa, Vətənə, insanişa sevgi dayanır.

Mehriban Əliyevanın ən böyük mükafatı isə Azərbaycan xalqının ona olan tükənməz sevgisidir, necə deyərlər, sevgidən doğan sevgidir.

2017-ci ilin yaddaşqalan hadisələrindən biri də IV İsləm Həmrəyliyi

**Əsəd Məmmədov,
AZERTAC-in müxbiri**

Yeni Azərbaycan Partiyası imzatoplama kampaniyasını uğurla yekunlaşdırıldı



50 imza olmaq şertilə toplanmalıdır. Yeni Azərbaycan Partiyası İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədiyinin müdafiəsi üçün mövcud 125 dairənin hər birinin ərazisində imzatoplama aksiyası keçirmiş və kampaniyani uğurla başa çatdırılmışdır. İcra Katılıyində toplanmış imzalarla bağlı bir daha dəqiqləşdirmələr aparıldıqdan sonra sənədlər toplusu Mərkəzi Seçki Komissiyasına təqdim ediləcəkdir.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının 2018-ci il fevral ayının 8-də VI Qurultayı keçirilmişdir. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək president seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidentliyinə namizədiyinin irəli sürülməsi barədə yekdiliklə qərar qəbul edilmişdir. Fevralın 14-də Mərkəzi Seçki Komissiyasının iclasında 2018-ci il aprelin 11-ne təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədiyili Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülen İlham Heydər oğlu Əliyevin namizədiyinin irəli sürülməsi təsdiq edilmişdir.

Seçki Məcəlləsinin tələbinə müvafiq olaraq, prezidentliyə namizədin müdafiəsi üçün tələb olunan 40 mindən az olmayan sayda seçici imzası 60-dan az olamayan seçki dairəsinin hər birinin ərazisində azı

VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycan Prezidentinə müraciət ünvanlayıblar



Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

yəndələr, Azərbaycanın Genç Dostları Klubunun üzvləri olaraq multikulturalizmin Azərbaycan modeli, bu ölkədəki tolerantlıq mühiti və bu istiqamətdə aparılan dövlət siyaseti haqqında öz fikirlərimizi və təəssüratlarımızı paylaşmaq məqsədile bu məktəbə gəldik", - deyə müraciətdə qeyd edilir.

Dünyada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 7 filialının fealiyyət göstərdiyi, buna yaxınlarında daha bir filialı da ABS-da açıldığı vurğulanan müraciətdə Qış Məktəbinin iştirakçıları bildirirlər: "Azərbaycan, o cümlədən onun multikultural dəyərləri, zengin tarixi və mədəniyyəti haqqında doğru məlumatları dünyaya yaymaqla bağlı fəaliyyətimizi davam etdirmək həvəsi və qətiyyəti ilə bu ölkəni tərk edirik".

Sonda VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycan Prezidentinə dərin ehtiramlarını bildirirlər.

Xatırladaq ki, VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinde 17 ölkənin - Azərbaycan, Avstriya, Əfqanistan, Bolqarıstan, Estonia, Moldova, Gürcüstan, Almaniya, İndoneziya, Yaponiya, Montenegro, Norveç, Polşa, Portuqaliya, Rusiya, Büyük Britaniya və Ukraynanın aparıcı universitetlərindən 30-a yaxın tələbə iştirak edib.

Artıq ənənəyə çevrilən Multikulturalizm Yay və Qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın genç dostlarının və onların yaxın dairesinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ənsiyyət platforması və güclü lobbi formalılaşdırıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıtılması istiqamətində müəyyənləşdiriyi hədflər uğurla reallaşmaqdır.

BBMM-in metbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə Qış Məktəbinin dünyanın 17 ölkəsindən olan iştirakçıları fevralın 12-18-de bir araya geldiklərini qeyd edirlər. Onlar Prezident İlham Əliyevin sərəncamları əsasında Azərbaycanda 2016-ci ilin "Multikulturalizm İli", 2017-ci ilin "İslam Həmrəyi İli" elan olunmasının, eləcə də mədəniyyətlərə dialogun əsas platforması olan "Bakı Prosesi"nin 10 illiyinin bəyən edilməsini Azərbaycanın multikultural və toleran dövlət olduğunu aydın şəkilde göstərdiyini vurğulayırlar.

"Qış məktəbi ərzində iştirak etdiyimiz tədbirlər, görüşdürüümüz insanlar və sefər etdiyimiz müxtəlif yerlər bütün millətlərin və dini etiqadların nümayəndəlerinin sülh və əmin-amanlıq şəraitində yaşadıqları bir ölkə kimi Azərbaycan haqqında biliklərimizi dərinləşdirdi və möhkəmləndirdi. Biz, Azərbaycandan və 16 ölkədən olan nüma-

Dövlət Komitəsinin sədri Türkiyə səfiri ilə görüşüb



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 21-də Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb. SIA-ya verilən məlumatə görə, Dövlət Komitəsinin sədri Türkiye-Azərbaycan arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin inkişafının əhəmiyyətini vurğulayıb. Ölkərimizin digər sahələrdə olduğu kimi din sahəsində də əlaqələrinin genişləndirilməsinin perspektivlərini diqqətə çatdırıb. Mübariz Qurbanlı iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın daha da inkişaf etdiriləcəkini və inkişafın vacibliyini qeyd edib.

Söhbət zamanı Türkiye səfiri Erkan Özorralı Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan İlahiyat İnstitutunun yaradılmasına dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanması baxımından önəmli addım kimi deyərləndirib. Səfir gelecekdə Azərbaycan və Türkiyənin müvafiq təhsil müəssisələri arasında əlaqələrin sistemli şəkildə qurulması, birgə əməkdaşlıq imkanları, eyni zamanda, qarşılıqlı təcrübə mübadiləsinin təşkilinin əhəmiyyəti barədə danışdır. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər etrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan və İran hərbi əməkdaşlığı inkişaf etdirirlər

Fevralın 21-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-major Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İran nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümmümilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərək məzarı önnəne əklil qoyub. Gərkəmlı oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tərçəklər düzülləb.

Sona Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri, "Əbədi məşəl" abidəsinin önnəne əklil qoyublar. Daha sonra Müdafiə Nazirliyində rəsmi qarşılıqlı mərasımı keçirilib. Qonaq fəxri qarovalun öündən keçidkən sonra her iki ölkənin dövlət himnləri səslendirilib. General-major Ə.Hatəmi "Şəref kitabi"ni imzalayıb.

Görüşdə general-polkovnik Z.Həsənov general-major Ə.Hatəmini İranın müdafiə naziri vəzifəsinə təyin olunması münasibəti təbrik etib və bu vəzifədə ilk xarici sefərini məhz Azərbaycana etməsini iki ölkə arasında dostluq əlaqələrinin yüksək göstəricisi kimi deyərləndirib. Nazir Azərbaycan-İran münasibətlərində qarşılıqlı etimadın yaradılmasında və inkişaf etdirilmesində ümummilli lider Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin xidmətlərini xüsuslu vurğulayıb. Regiondakı hərbi-siyasi vəziyyətdən danışan general-polkovnik Z.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqışının bu günədə həll olunmamasının regional sabitliyə ciddi tehdid



təşkil etdiyini iranlı həmkarının diqqətinə çatdırıb. Nazir münaqışının ölkəmizin ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll olunması istiqamətində səyərində görə İran tərəfinə minnətdarlığını bildirib.

Dövlətlərimiz arasındaki dini, tarixi, mədəni əlaqələrin mehriban dostluq ənənələrinə əsaslandığını, ölkələrimizin bir çox istiqamətlərdə, o cümlədən hərbi sahədə də əməkdaşlığı üçün geniş potensialın olduğunu vurğulayan general-major Ə.Hatəmi İranın Azərbaycanın ərazi bütövlüyünü və münaqışın həlli ilə bağlı ədaletli mövqeyini dəsteklədiyini bəyan edib. O qeyd edib ki, İran müsəlman dövləti olaraq Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasında məraqlıdır və bu sahədə istənilən yardımı göstərməyə hazırlıdır. Görüşdə Azərbaycan və İran Silahlı Qüvvələri arasında hərbi, hərb texniki, hərbi tibb, hərbi təhsil üzrə əməkdaşlığı inkişaf perspektivləri, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barədə etrafı fikir mübadiləsi aparılıb. Sonda her iki nazir görüşün nəticələrinə dair metbuata

22 fevral 2018-ci il

Yeni Azərbaycan Partiyasının imzatoplama kampaniyası böyük ruh yüksəkliyi ilə başa çatıb

SƏBAİL

Fevralın 16-sı YAP Səbail rayon təşkilatı 11 aprel 2018-ci il tarixində keçiriləcək president seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyası Oğuz rayonunda uğurla başa çatmışdır. Bu kampaniyada Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Oğuz rayon şöbəsinin 7 nəfər fəal üzvü seçici imzalarının toplanmasına cəlb olunmuşdur. Seçici imzaları 117 sayılı Oğuz-Qəbələ dairesi üzrə toplanmışdır. İmzatoplama kampaniyasında seçicilər yüksək fəallıq və aktivlik nümayiş etdiriblər. Xalqımız, o cümlədən, oğuzlular Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyaseti, birmənəli olaraq, dəstəkləyir və müdafiə edir. YAP Mərkəzi Seçki Qərargahının Oğuz rayon şöbəsi öz işini bundan sonra da, fəaliyyət programına uyğun olaraq, davam etdirəcək.

Fevralın 16-dan etibarən, YAP Səbail rayon təşkilatının seçki qərargahının imza toplayan fealları Səbail rayonu 29 sayılı Səbail və 23 sayılı Nəsimi-Səbail seçki dairələri üzrə yaşayış sakinlərin imzalarını toplamaq üçün işə başlayıblar və Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, hər bir sakinlə fərdi qaydada görüşərək, imzatoplama prosesini qısa müddət ərzində, tam şəffaf və demokratik şəraitdə başa çatdırıblar.

Uğurla həyata keçirilən və seçicilərin yüksək fəallılıqla iştirak etdiyi imzatoplama prosesində rayon üzrə, ümumilikdə 1225 imza toplanılıb. İmzası ilə seçimini təsdiqləyən Səbail rayonu sakinləri ölkəmizdə aparılan vahid siyaseti ürək-dən dəstəklədiklərini ifade ediblər. Xüsusi vurğulanıb ki, Azərbaycan xalqı xoşbəxtidir, çünki bizim belə cəsareti, mili-mənəvi dəyərlərimizə bağlı və xalqına ləyaqətlə xidmət edən Prezidentimiz var. Səbail seçiciləri yekdilliklə bildiriblər ki, onlar hər zaman olduğu kimi, builki seçkilərdə də ən layiqli namizədə, xalqımızın alternativsiz Liderinə səs verəcəklər.

Yoxlanılmış və təsdiq olunmuş imza vərəqələri 19 fevral tarixində YAP-in Mərkəzi Seçki Qərargahına təqdim olunub.

Onu da qeyd edək ki, YAP Səbail rayon təşkilatında 11 aprel prezident seçkilərinə hazırlıq prosesi ilə əlaqədar 19 nəfərdən ibarət seçki qərargahi yaradılmışdır. 45 min seçicinin qeydiyyatda olduğu Səbail rayonu üzrə 29 sayılı Səbail və 23 sayılı Nəsimi-Səbail seçki dairələri, ümumilikdə 40 seçki məntəqəsi fəaliyyət göstərir.

OĞUZ

11 aprel 2018-ci ildə keçiriləcək president seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyası Oğuz rayonunda uğurla başa çatmışdır. Bu kampaniyada Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Oğuz rayon şöbəsinin 7 nəfər fəal üzvü seçici imzalarının toplanmasına cəlb olunmuşdur. Seçici imzaları 117 sayılı Oğuz-Qəbələ dairesi üzrə toplanmışdır. İmzatoplama kampaniyasında seçicilər yüksək fəallıq və aktivlik nümayiş etdiriblər. Xalqımız, o cümlədən, oğuzlular Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyaseti, birmənəli olaraq, dəstəkləyir və müdafiə edir. YAP Mərkəzi Seçki Qərargahının Oğuz rayon şöbəsi öz işini bundan sonra da, fəaliyyət programına uyğun olaraq, davam etdirəcək.

QAX

11 aprel 2018-ci il tarixində keçiriləcək president seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Prezidentliyinə namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin namizədliyinin müdafiəsi üçün YAP Seçki Qərargahı Qax rayon şöbəsi imzatoplama kampaniyasına başlayıb. YAP üzvü olan 7 nəfər fəal gənc 112 sayılı Qax seçki dairəsinin ərazisindən 350 imza toplayaraq, bu kampaniyani uğurla başa vurub. İmzatoplama kampaniyasında seçicilər Cənab Prezident İlham Əliyevin siyasetini dəstəkləyərək, fəallıq nümayiş etdiriblər. YAP Qax rayon təşkilatı bundan sonra da, seçkilərə hazırlıq işlərini YAP Mərkəzi Seçki Qərargahının tövsiyə və tapşırıqlarına uyğun olaraq, davam etdirəcəkdir.

ZÜMRÜD

MSK-da Aİ-nin nümayəndəlik rəhbəri ilə görüş keçirilib

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 21-də Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rehbəri səfir Kestutis Yankauskasla görüşüb. SIA-nın verdii məlumatə görə, Avropa İttifaqının Azərbaycandakı səfirini səmimiyyətlə salamlayan sədr Məzahir Pənahov görüşdən məmənluğunu bildirərək, rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığına toxunub və bildirib ki, MSK-nin xarici əlaqələri çərçivəsində müxtəlif beynəlxalq təşkilatlarla yanaşı, əvvəl illərdə keçirilmiş seçkilərdə Avropa İttifaqı ilə də yaxından əməkdaşlıq edilib və bu münasibətlər çərçivəsində müxtəlif layihələr gerçəkləşdirilib. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas səmimi qəbulu görə təşəkkür edərək, ölkəmizin seçki sistemi, eləcə də 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıqlarla maraqlanıb. Sədr Məzahir Pənahov prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində görülmüş işlər, eləcə də nəzərdə tutulan geniş miyasiş layihələri diqqətə çatdırıb.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran məsələlər və müxtəlif sahələrdə qurumlar arasındaki əməkdaşlığın mümkün perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Musa Quliyev: "Dünya Xocalı soyqırımına qiymət verməlidir"

Biz Xocalı soyqırımıni dünya ictimaiyyətinin diqqətine kifayət qədər çatdırılmışq. Xüsusilə, Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu məsələyə çox ciddi diqqət yönəldilib". Bunu SIA-ya açıqlamasında millet vəkili Musa Quliyev deyib. Deputatin söz-lərinə görə, ilk dəfə olaraq Ulu Öndərin təklifi, təşəbbüsü ilə Milli Məclis bu məseləni müzakirə edib və qərar qəbul edib: "Onan sonra bir neçə dəfə Milli Məclis tərəfindən qərarlar qəbul olunub. Eləcə də hökumətin müxtəlif qərarları olub və cənab Prezident İlham Əliyevin Sərəncamları olub. Bundan sonra hər il Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin əmri ilə Komissiya yaranır, işlər görülür və ölkə daxilində maarifləndirmə işləri aparılır. Həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dərsliklərdə Xocalı soyqırımı məsələsi öz əksini tapıb. Məktəblərdə daim bu barədə təbliğat işləri görülür. Televiziyalarımız, kütüvli informasiya vasitələrimiz lazımi işlər görürər. Eyni zamanda ölkə xaricində də Xocalını tanımaq və tanıtmaqdan ötrü, eləcə də Azərbaycan xalqına qarşı erməni soyqırımı pisləmək və ona qiymət verməkdən ötrü də ardıcıl tədbirlər görülür. Bu ister Milli Məclisin, Azərbaycan Xarici İşlər Nazirliyinin, isterse də qeyri-hökumət təşkilatlarının xətti ilə baş tutur. Məhz bunun da nəticəsidir ki, dünənin artıq 12 dövləti öz parlamentlərinin qərarı səviyyəsində Xocalını soyqırımı akti kimi tanıyıblar və bu soyqırımı pisleyən bəyanatlar qəbul ediblər. ABŞ-in 30-a yaxın ştatı artıq Xocalı qətləməni soyqırımı kimi qəbul edib. Bu proses davam edir. Təbii ki, bu çətin bir prosesdir. Bunu qısa müddət ərzində bütün dünyaya yaymağın özü belə həm çətin, mürəkkəb işdir, həm də bildiyiniz kimi bizim əleyhədarlarımız var. Buna baxmayaraq cənab Prezidentin iradəsi ortadır."



Liberal demokratiyanın böhranı: daxili səbəblər və beynəlxalq münasibətlər

Son illər Qərb siyasi fəlsəfəsində liberal demokratiyanın indiki vəziyyəti və gələcəyi ilə bağlı araşdırmałara daha çox rast gəlinir. Müəlliflər bu sahədə ciddi böhranın olduğu qənaətindədirler. Bunun müxtəlif səbəbləri göstərilir. Lakin başlıca olaraq ABŞ-in liberal demokratiya ideyalarından imtina etməsi qabardılır. Bununla yanaşı, liberal demokratiyanın bir siyasi-ideoloji cərəyan və siyasi idarəetmə modeli olaraq daxili ziddiyətlərindən də bəhs edilir. Yekun olaraq global miqyasda dünya nizamının mürəkkəb vəziyyətindən danışmaq mümkündür. Bu durumda Çin və Rusyanın liberal demokratiyadan fərqli mövqəni öz təsir dairələri olan ölkələrdə yaymaları da əlavə təhlükə hesab edilir. Bir-biri ilə ziddiyət təşkil edən bu tendensiyaların rəqabəti başarıyyəti haraya apara bilər? Bu suala cavab axtarışı maraqlıdır.

The screenshot shows the homepage of New Times, a news portal. The main headline reads "Liberal demokratiyanın böhranı: daxili səbəblər və beynəlxalq münasibətlər". Below the headline is a large image of the European Parliament building in Strasbourg, France, with many flags flying in front. To the right of the image is a sidebar with search filters for topics like "global processes and trends", "politics", "geopolitics", "economics", etc. Below the sidebar are two smaller news snippets: one about Dani Rodrik's book "The Political Economy of Liberal Democracy" and another about Azerbaijan's president. At the bottom of the page, there is a Facebook share button.

Parçalanmış liberalizm: qeyri-liberal demokratiya və qeyri-demokratik liberalizm

Qərb analitik dairələrində ve siyasi fəlsəfəsində son zamanlar liberalizmin taleyinə həsr edilmiş yazıları sayı artıb. Müəlliflər bir qayda olaraq Qərbde və bütün-lükde dünyada liberal demokratiyanın böhran keçirdiyini vurğular, bunu əsas götürərək yaranmış vəziyyəti təhlil edirlər. Siyasi fəlsəfə baxımından maraqlı olanı ondan ibarətdir ki, Qərb müəllifləri liberalizmle bağlı prosesin dələnə direnməsində hər şeydən önce ABŞ və Avropanın siyasi dairələrini, daha dəqiq deyilsə, siyasi elitanı ittihəm edirlər. Onlar göstərir ki, liberal demokratiyanın qarşılaşduğu çətinliklər Qərb inkişaf etmiş ölkələrinin

siyasi elitalarının özlerini cəmiyyətdən ayırması ilə bağlıdır (bax: məs., Dani Rodrik. The Double Threat to Liberal Democracy / "Project Syndicate", 13 fevral 2018).

Əslində, burada mürəkkəb bir dinamikanın olduğunu da qəbul etmək gərəkdir. Çünkü ikinci dünya mühərribəsindən sonra global miqyasda rəngarəng proseslər baş verib. Beynəlxalq mühit keyfiyyətə dəyişib və daha mürəkkəb struktur alıb. XX əsrin sonlarında başlayaraq isə meydana yeni supergüclər çıxıb (ilk növbədə Çin, sonra isə Rusiya). Sonuncuların apardığı oyunlar ABŞ və Avropa ölkələrindən farqlanır. Buna baxmayaraq, tədqiqatçılar məhz həmin tendensiyaların yaranmasında Qərbin siyasi elitasının liberal demokratiyanın əsl mahiyyətindən uzaqlaşmasını

həlledici rol oynadığını vurğular (bax: məs., Sharun Mukand, Dani Rodrik. The Political Economy of Liberal Democracy / "NBER Working Paper", № 21540, sentyabr, 2015).

Bundan başqa, Yaşa Mounk adlı gənc tədqiqatçı yazdığı yeni kitabda "liberal demokratiya" anlayışını geniş təhlil edir və onun "qeyri-liberal demokratiya" və "qeyri-demokratik liberalizm" kimi iki tərkib hissəyə bölündüyündən bəhs edir. Y. Mounk vurğuları ki, xeyli vaxtdır Qərb ölkələrində liberal demokratiya deyil, qeyri-demokratik liberalizm özünü göstərir (bax: Yascha Mounk. The People vs. Democracy. Why Our Freedom Is in Danger and How to Save It. Harvard University Press, 2018, 400 p.).

Onun əsas əlamətləri çoxluğun azlığı hüquqlarını tapdala-

ması və hakimiyətin cəmiyyət qarşısında hesablılıq vəzifasını tam yerine yetirməməsidir. Bunnarın nəticəsində son bir neçə ilde Qərbə elita ile cəmiyyət arasında uzaqlaşma daha da artıb. Sağ populizmin sosial-ideoloji mənbəyi bundadır. D.Rodrik bu prosesin təməlində müasir cəmiyyətlər üçün xarakterik olan bir tendensiyanın dayandığını iddia edir. Bunlar iki aspektdə parçalanma ilə bağlıdır. Birincisi, identifikasiya görə parçalanmadır ki, azlıği etnik, dini və ya ideoloji çoxluqdan ayırrı. İkincisi, cəmiyyətin zəngin kəsimi ilə onun digər hissəsi arasındaki parçalanma artır (bax: Sharun Mukand, Dani Rodrik. The Political Economy of Liberal Democracy. "NBER Working Paper", № 21540, sentyabr, 2015).

Deməli, cəmiyyət inkişaf etdikcə, həm siyasi elita, həm də toplumun özü bu prosese "liberal demokratiya çərvivəsində" qiyamet verə bilmir. İdentifikasiya sosial və etnik gruppaları bölüb, qarşı-qarşıya qoyur və daha çox varlananlar özlərini cəmiyyətin qalan hissəsində ferqli aparmağa başlayırlar ki, bu da ciddi ziddiyətləri yetişdirir. Yeri gəlmüşkən, tədqiqatçılar bu tendensiyanın da təbii əsaslarının odluğunu vurğular. D.Rodrik yazar ki, "liberal demokratiya təbiətən kövrəkdir, çünkü onun tərkib hissələri təbii olaraq siyasi tarazlıq yaratmağa imkan vermir" (bax: Dani Rodrik. The Double Threat to Liberal Democracy / "Project Syndicate", 13 fevral 2018).

Modellərin rəqabəti: xilas yolu görünür

Beləliklə, Qərb siyasi fəlsəfəsində liberal demokratiyanın ciddi çətinliklərlə üzləşdiyini qəbul edirlər. Daha əhəmiyyətli odu ki, artıq siyasetçilər də bu barədə praktiki aspektdə danışmağa başlayıblar. Bunu Münxen tehlükəsizlik konfransının son 2 ildə keçirilən tədbirlərində aydın hiss etmək mümkündür. 2017-ci ildə konfransın mövzusu bełə olub: "Post-həqiqət, post-qərb, post-nizamlılıq?". Birincisi, etiraf olunur ki, indi Qərb yox, post-qərb mərhələsində danışmaq daha doğru olar. Yeri gəlmüşkən, bəzi tanınmış müəlliflər məsələni məhz bu kontekstdə nəzərdən keçirirlər. İkincisi, hazırkı mərhələnin əsl məzmun və mahiyyətinin nədən ibarət olduğu Qərb tədqiqatçılarının özlərinə bełə aydın deyil. Bu da avtomatik olaraq dünya siyasi sistemində qeyri-müəyyənliliklərin və xoatik dinamikanın yaranmasına səbəb olur.

Diger tərefdən, Münxen konfransının buñki tədbirində liberal dünya nizamının qarşılaşduğu çətinliklərə böyük yer verilib. Bütövlükde dünyadan daha az liberal, daha az beynəmiləçi və daha az nizamlı olduğu vurğulanıb. Ancaq bunun səbəbi ilk növbədə ABŞ-in

azadlıq uğrunda mübarizədə lider olmaq istəməməsidir. Üstəlik, Donald Tramp başda olmaqla siyasi qüvvələr liberal dəyerlər və demokratiya sahəsində eldə edilən nailiyyətləri deyil, tarixə, mədəniyyətə və dincə əsaslanan dəyerləri təbliğ edirlər.

Münxen konfransının "Uçurumun kənarına qədər və geriye?" sərlövhəli ənənəvi illik məruzəsində vurğulanır ki, bir sıra dairelər artıq post-qərb mərhəlesinin başladığını iddia edirlər. Digərləri hələ bu prosesin başlamadığı qənaətindədirler. Bu mübahisələrin fonunda Çin yaranmış boşluğu aktiv surətdə doldurur və onun avtokratiya ilə kapitalizmin uyğunlaşdırılmasına əsaslanan modeli Asiyada, Afrikada, Yaxın Şərqi və hətta Latın Amerikasında belə maraqlı doğurur (bax: Mixail Demurin. Liberalğın mejdunarodny porədok: mnoqopolernost zaprehəna / "Regnum", 15 fevral 2018).

Rusiya isə alternativ təklif etməsə də, liberal demokratiyadan fərqli mövqə nümayiş etdirir. Nəticədə, Çin və Rusiya hazırda mövcud olan Qərb liberal demokratiyasının yaratdığı dünya nizamını deyirir. Onlar öz təsir dairələrində olan ölkələrdə ferqli vəziyyət yaratmaqdalar. Bu da ona getirib çıxarıb ki, "Qərbin getdikcə daha çox sayıda siyasetçi etiraf etməye başlayır ki, dünya yeni mərhələyə qədəm qoyur ki, burada daxili siyasetin və beynəlxalq münasibətlərin müxtəlif modellərinin mübarizəsi özünü göstərəcək" (bax: əvvəlki mənbəyə).

Beləliklə, geosiyasetdə faktiki olaraq yeni yanaşmaların elementləri meydana çıxmışdır. Qərbə liberal dünya nizamının böhranının yeni seviyyəyə yüksəldiyini və onun daha dərin qatlara nüfuz etdiyini nəzəri və praktiki seviyyədə qəbul etməye başlayıblar. Münxen konfransı da göstərir ki, ABŞ və Avropa siyasi dairələri bu vəziyyətdə xilas yolu axtarırlar. Lakin onlara Çin və Rusiya kimmi yeni supergüclərin fealiyyəti mane olur. Bu səbəbdən hələ bir müddət döyüni müxtəlif avtonom modellərin rəqabət meydanı olaraq qəbul etmək lazımlı gələcək. Belə bir durum isə liberal demokratiyanı qeyri-müəyyən situasiya-salır və meydana çoxlu sayıda problemlər çıxarır. O cümlədən terror və lokal mühərbiə məkanlarının sayı artmaqdadır. Ferqli qlobal siyasi modellərin mövcudluğu şəraitində dünyadan təhlükəsizliyi necə təmin edilecək?

Geosiyasi kontekstdə mütxəssisler bunu əsas məsələ hesab edirlər. Təəssüf ki, məsələnin nəzəri həlli aydın olsa da, supergüclərin addımları ferqli mənzərə yaradır. Dünya daha təhlükəli və riskli vəziyyətə doğru "sürüklenir". Öz məxsusi maraqlarını cilovlaya bilməyənlər bəşəriyyəti uğuruma apardıqlarının fərqində deyillər!

Azərbaycanla Avropa İttifaqı Ermənistana qarşı eyni mövqedən çıxış edir



Münhəndə keçirilən təhlükəsizlik konfransında, prezident Serj Sarkisyan öz çıxışında Ermənistən tərəfinin Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə həllinə hazır olduğunu utanmadan bəyan edir. Hətta oktyabr ayında Yerevanın 2800 illiyinin qeyd olunacağını söyləməklə, güya ki, dərin köklərə malik olduqlarını, bu torpaqların lap qədimdən onlara məxsus olduğunu iştirakçıları inandırmağa çalışır. İnandırmağa çalışır ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan Ermənistən keçməsi üçün güya sivil yolla referendum keçirilib və hadisələr qanun çərçivəsində cərəyan edib.

Ermenistan prezidenti heç çəkinməden və utanmadan, "mən müharibəyə nifret edirəm, belə alındı ki, biz təhlükəsizlik kəməri yaratmaq məcburiyyətində qaldıq" deyərək, hərbi təcavüze haqq qazandırmağa çalışır. Halbuki Qarabağın işğalında, soyqırımında onun özü də, bilavasitə iştirakçı olub. Nəinki iştirakçı olub, hətta işgalçılara və işğala rəhbərliyedir. Mülki əhaliyə qarşı amansızlıqla, saysız-hesabsız insanın qətlində, bilavasitə əli var. Sarkisyanın əli günahsız insanların, ixtiyar qocaların, körpə uşaqların, hamile qadınların qanına bulaşib və onun qanundan, haqdan-hüquqdan danışmağa zərre qədər ixtiyarı yoxdur. Soyqırımına məruz qalmış insanların xüsusi amansızlıqla qətəl yetirilmələri, cəsədlər üzərində təhqiqətçi hərkətlərə yol verilməsi isə onun vandallığının əyani sübutudur. Bu əməllərinin, törendiyi vəhşilikləri bütün dünya ictimaiyyəti bilsən, hənsi təşkilatda, hənsi tedbirde iştirakından, özünə haqq qazandırmaq üçün hənsi nitq formasından istifadə etməsindən asılı olmayıraq, fikirləri riyakarlıq və ikiüzlülük kimi dəyərləndirilir.

Münhəndə təhlükəsizlik konfransında erməni xalqının minimum 5 min illik tarixə malik olduğunu və bu ərazilərdə məskunlaşdırılmış iddiə edən Ermənistən prezidentindən həya və ar ummaq yersizdir. Həyadən uzaq olan bu adəmin Azərbaycan və digər xalqların, Allah bilir, nə vaxtdan özlərini tənitməqəbaşlığı səyələşti erməni xislətəni və simasını da ortaya qoyur. Güya bu ərazilərdə məskunlaşmış bütün xalqlardan erməni xalqı daha derin tarixi köklərə malidir və sanki bu torpaqlara lap qədimdən ermənilər sahib olub. Hətta regionda məskunlaşmış xalqların erməni xalqının iradəsini qıra bilmədiyi de iddia etməklə, Sarkisyanın konfrans iştirakçılarını və dünyə ictimaiyyətini aldatmağa çalışır.

"Kompromis" təklifi pozucu oyunun sənarisini ifşa edir

Panel sessiyasında Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi, gənc diplomat Sədi Cəfərov Ermənistən prezidenti Serj Sarkisyanı suallarla müraciət edərək, öz işğal siyasetinə görə Ermənistənin bugün bütün regional iqtisadi və nəqliyyat layihələrindən kənarda qaldığını xatırladıb. Onu da nəzerinə çatdırıb ki, Qarabağ münaqişəsinin nizama salınması üçün Ermənistən işğal edilmiş əraziləri azad etməli, qəçqınlar öz evlərinə qayıtmalıdır və Ermənistən regional layihələrdə yalnız bundan sonra iştirak edə bilər. Moderator bu fikirlərin Ermənistən çıxış edən prezidentini pis vəziyyətdə qoya biləcəyindən ehtiyat edərək, Azərbaycan diplomatının sözünü kəsməye çalışsa da, bu, baş tutmayıb və Sədi Cəfərov öz nitqini davam etdirərək, bildib ki, Ermənistən işğal etdiyi ərazilərdə Azərbaycan əhalisinin etnik təmizləmesini həyata keçirilib. Azərbaycanlı diplomatın söylədiyi həqiqətlər qarşısında aciz qalan Serj Sarkisyan birbaşa cavabdan yayınib və Ermənistən iqtisadi inkişafından, adambaşına düşən gelirə görə region əlkələrini qabaqladığından dəm vurmaqla növbəti yalana imzatıb.

Konfransda çıxış edən Ermənistən prezidenti, yalnız tərəflər arasında kompromisin olacağı təqdirdə, Dağlıq Qarabağ konfliktinin həllinin mümkünüyünü vurğulayır. Ermənistən prezidentinin bu cür fitnəkar açıqlaması bəribəşdən aparılan danışıqlara kölgə salmaq anlamına gəlir. Eyni zamanda, qarşı tərəfin status-kvonu dəyişməkdə maraqlı olmamasından xəber verir. Sarkisyanın "kompromis" təklifi pozucu oyunun sənarisini ifşa edir. Bəlli olur ki, konfliktin həllindən yayınmağa və məsələni uzatmağa

çalışır. Çünkü özü də yaxşı bilir ki, kompromis təklifi mənasızdır və bu təklif tamamilə yersizdir. Cənab Prezident İlham Əliyev dəfələrə qeyd edib ki, işğal altında olan torpaqlar müzakirə mövzusu olduğu zaman kompromisdən sohbət gedə bilməz. Sarkisyanın bu mövqeyi abnormal bir mövqədən və reallaşması qeyri-mümkündür. Heç bir dövlət, heç bir xalq öz əzəli və əbədi torpaqlarından kiməsə pay verə, yaxud bu torpağı işğal edənlərle kompromis gedə bilməz. Əksinə, işğalçılar, qəsbkarlar vəhşiliklə ələ keçirdiyi torpaqları könüllü surətdə geri qaytarmalı və əməllerinə görə cavab verməlidirlər. Azərbaycan regionda sülhün tərəfdarı olduğu üçün və beynəlxalq hüquqa hörmət etdiyi üçün münaqişənin sülh yolu ilə həllinə ümidi edir və buna görə də, səbr edir. Əks halda, yeni qarşı tərəf qanunlara, hüquqlara hörmətsizlik nümayiş etdirməkdə davam edərsə, Azərbaycan torpaqlarının qeyd-şərtsiz qaytarılmasından imtina edərsə, bu torpaqların hərb yolu ilə qaytarılması ölkəmizin imkanları daxilindədir. Ən qısa zamanda Azərbaycan Ordusu düşməni sarṣitmaq gücündədir və en tez zamanda qələbə əldə etmek ittidarında olan herbi qüdrətə malidir. Məhz buna görə də, Sarkisyanın bu kompromis təklifi öz nitq qədər gülünc səslənir və kompromisin mümkünsüzlüyünü özü də yaxşı başa düşür.

Nə BMT öz qərarlarının icrasız qalmasına, nə də Azərbaycan öz torpaqlarının işğalda saxlanması razı ola bilməz

Digər tərəfdən, BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 4 qətnaməsi var və bu qətnamələrdə Azərbaycan torpaqlarından, Dağlıq Qarabağdan erməni silahlılarının çıxarılması və torpaqların qeyd-şərtsiz azad olunması tələb olunur. Görünür, Sarkisyan qeyd-şərtsiz sözünü anlamır, ya da özünü anlamazlıqla vurub. Əks halda, dərk edərdi ki, kompromis dediyi şərt qoymaqla qeyd-şərtsiz azad olunması tələb olunur. Bu, əslində, BMT-nin tələblərinə məhəl qoymamaq, bu boyda nüfuzlu təşkilatın qərar və qətnamələrinə hörmətsizlik etmək deməkdir. Belə hörmətsizlik Serj üçün adı haldır, daha doğrusu, bu qeyri-etik davranışın onun simasıdır. Amma onun siması, nə nüfuzlu bir beynəlxalq təşkilatın qərarlarını icrasız qoyma, nə də Azərbaycan torpaqlarını işğalda saxlamağa əsas vermir. Nə BMT öz qərarlarının icrasız qalmasına, nə də Azərbaycan öz torpaqlarının işğalda saxlanması razı ola bilməz.

Həmçinin, Ermənistən Qarabağı herbi yolla işğal edib. Sarkisyan rejimi işğalçılıq yolu ilə Qarabağı ələ keçirib. Deməli, bu rejim, yəni Sarkisyan rejimi işğalçı rejimdir və

onun işğalçılıq siyasəti beynəlxalq qurumlar tərəfindən qinanılır. Ələ keçirdiyi torpaqların da qaytarılması teleb olunursa, heç bir razılılaşma, heç bir imtiyaz müzakire mövzusu ola bilməz. Bu halda, hansı kompromisdən səhbət gedə bilər? Belə bir vəziyyətdə kompromis sözünü ortaya atmaq həyəszliyin son həddi deyilmi?

Sədr Rusiya faktorunu Sarkisyan xatırlatmaqla, ölkəsi və onun yalanlarını fərqində olduğunu bildirdi

Azərbaycan diplomatının məntiqi və zamanında ünvanladığı, "siz Avropa İttifaqına 2013-cü ildə üzv olmaq istəyirdiz, bunu niyə dandız" sualını Sarkisyan cavabsız qoyub. Lakin Avropa İttifaqının sədri de Azərbaycan diplomatiyadə dəstək olaraq, Sarkisyanın yönləndirdiyi analoji sualla özünün diplomatımızla eyni mövqeyini gizlətməyib. "Bu məsələdə Rusyanın size təsiri oldumu" sualı ilə Serj üz tutan sədr Ermənistən, Rusyanın Rusiyadan asılı vəziyyətdə olduğu bütün dünya ictimaiyyətinə bəllidir və bu ölkənin prezidenti öz yalanları ilə heç kimi alda biləməz. Avropa İttifaqının sədri Rusiya faktorunu Sarkisyanın üzüne söyləməklə, ölkəsi haqqında bu vaxta qədər dediyi yalanlarının fərqində olduğunu onun nəzərinə çatdırır. Həmçinin, sədrin belə bir mövqə sərgiləməsi, onu deməyə əsas verir ki, bu nüfuzlu təşkilat artıq Ermənistən, onun prezidenti Sarkisyanın yalançı olduğunu, Azərbaycanın haqlı olduğunu qəbul edir və Azərbaycanla Avropa İttifaqı Ermənistəna qarşı eyni mövqedə çıxış edir.

Xarici ölkələrdə də, beynəlxalq təşkilatlarda da Ermənistən, Sarkisyan rejiminə qarşı inamsızlığının olması inkar edilə bilmez və Avropa İttifaqı sədrinin mövqeyi timsalında, bu, göz qabağındadır. Bu vaxta qədər sərgilənən ikili yanaşma, işgalçılara təsir və təzyiq mexanizminin olmaması heç də, o demək deyil ki, separatçıların qanunsuz əməllerinə dünya ictimaiyyəti və demokratik institutlar haqq qazandırır. Əslə, belə deyil və ədalətsiz yanaşmaların lobbiçiliyin təsiri kimi obyektiv və subyektiv səbəbləri var. Amma Sarkisyan dərk etməli idi ki, bu ədalətsizliklərə sənədən qədər davam edə bilər. Artıq bu rejime "dur" deyilməyin vaxtı çatıb və qanunsuz əməllerin və cinayətlərinin hesabını sormaq zamanı yetişib. Tarix təsdiq edə bilər ki, belə separatçı, işgalçı rejimlər və vandallar nə vaxtsa ədalət məhkəməsi qarşısında cavab verməli olur və nifratlı xatırlanırlar.

İnam İMRANOĞLU

XİN rəhbəri Cenevrəyə səfər edəcək



Azerbaijan xarici işlər naziri Elmar Məmmədyarov BMT İnsan Haqları Şurasının Cenevrəyə keçiriləcək 37-ci sessiyasında iştirak edəcək. SiA-nın verdiyi xəbərə görə, bu barədə diplomatik mənbə məlumat verir. Fevralın 26-dan martın 23-dək davam edəcək sessiyasının ilk həftəsində 100-ə yaxın ölkədən rəsmi şəxslərin iştirakı və çıxışı gözlənilir. İclasda E. Məmmədyarovun da çıxışı nəzərdə tutulub.

Əməkdaşlıqla Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyasının 3-cü iclası keçirilib

İordaniyanın Əməkdaşlıqla Azərbaycan Respublikası hökuməti və İordaniya Haşimilər Krallığı hökuməti arasında Ticarət, İqtisadi və Texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib. İclasda Azərbaycanı iqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin, İordaniya tərafından isə sənaye, ticarət və təchizat naziri Yarub Qudahın rəhbərlik etdikləri və müvafiq dövlət qurumlarının nümayəndələrinin daxil olduğu nümayəndə heyətləri təmsil edib.

AZERTAC xəber verir ki, nazir Şahin Mustafayev ölkələrimiz arasında 25 il əvvəl qurulmuş əlaqələrin hazırda mehriban dostluq və qarşılıqlı maraq prinsipləri əsasında inkişaf etdiyini qeyd edib. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya kralı II Abdullah bin Hüseynin yüksək səviyyeli qarşılıqlı rəsmi səfərləri ikitərəflili əlaqələrin inkişafında xüsusile önemlidir.

Şahin Mustafayev deyib ki, Ermənistən-Azərbaycan Dağılıq Qarabağ münaqişəsinə dair ədalətli mövqə tutan İordaniya Azərbaycanın ərazi bütövülüyü və suverenliyini dəstekleyir. Beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq əlaqələri qurulub və müsbət istiqamətdə davam edir. İordaniyanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ermənistən Azərbaycana qarşı təcavüzü üzrə Əla-



qələndirmə Qrupuna qoşulması qurumun fealiyyətinə əhəmiyyətli töhfə verə bilər.

Azərbaycanın əsləkəri ilə əlaqələrin inkişafına böyük önəm verdiyini diqqətə çatdırıran Şahin Mustafayev 2017-ci ilin Azərbaycanda İslam Həmrəyliyi ilə elan olunduğunu, Bakıda İordaniyadan idmançıların da iştirak etdiyi 4-cü İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirildiyini xatırladıb.

Qeyd edilib ki, ölkələrimiz arasında siyasi əlaqələrin yüksəkən xəttə inkişafı Azərbaycan-İordaniya iqtisadi əməkdaşlığının genişlənməsinə də böyük imkanlar yaradır. İndiyədək müxtəlif sahələrdə əməkdaşlığı dair 42 sənəd imzalanıb, hazırda elm, maliyyə, hava əlaqəsi, təhlükəsizlik, dənizçilik, vergi, kənd təsərrüfatı və digər sahələr üzrə 9 sənəd layihəsi müzakirə mərhələsindədir.

Görüşdə Hökumətlərarası Komissiyanın iqtisadi əlaqələrin inkişafında müsbət rolu

vurğulanıb. Bildirilib ki, hazırda Azərbaycanda ticaret və xidmet sahələrində 9 İordaniya şirkəti fealiyyət göstərir. 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 37 faiz artıb. Bununla belə, ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var.

Diqqətə çatdırılıb ki, elektron viza sisteminin tətbiqi Azərbaycana turist səfərlərinin təşkilini asanlaşdırıb. 2017-ci ildə İordaniyadan Azərbaycana gələn turistlərin sayı 55 fərqli. 2018-ci ilin yay mövsümündə birbaşa uçuşların yerinə yetirilməsi üçün turizm operatorları ilə danışqlar aparılırlar. Təhsil sahəsində də uğurlu əməkdaşlıq qurulub və hazırda Azərbaycanda 40 İordaniya vətəndaşı təhsil alır. Azərbaycanla İordaniya arasında bir sıra mühüm sosial layihələr həyata keçirilir. Əməkdaşlıq rayonunda prospekt və meydan ümummilli lider Heydər Əliyevin adını daşıyır. 2007-ci ildə Bakı Şəhər İcrə Hakimiyyəti və Böyük Əməkdaşlıq

arasında dostluq və əməkdaşlıq haqqında Protokol imzalanıb.

Nazir Şahin Mustafayev daha sonra Azərbaycan iqtisadiyyatı barədə etraflı məlumat verib, regionda həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələrin ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdığını vurğulayıb. Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, investisiya təşviqi mexanizmləri, sənaye parkları və Ələt Azad Ticarət Zonası barədə danişan iqtisadiyyat nəziri İordaniyalı iş adamlarını bu imkanlardan yararlanmağa, Azərbaycana sərməyə yatırmağa dəvət edib.

İordaniya Haşimilər Krallığının sənaye, ticarət və təchizat naziri Yarub Qudah ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə maraq göstərdiyini, bunun üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edib. O, İordaniyanın iqtisadiyyatı barədə məlumat verib, Azərbaycanla əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib. İclasda Azərbaycan və İordaniya arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq və əlaqələrin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.

Tədbirin sonunda Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və İordaniya Haşimilər Krallığının sənaye, ticarət və təchizat naziri Yarub Qudah imzalayıb. Sənədi ticarət, investisiyalar, sənaye, energetika, nəqliyyat, rabitə və yüksək texnologiyalar, təhsil, kənd təsərrüfatı, mədəniyyət və turizm, standartlaşdırma, su təsərrüfatı, gömrük, əmək və əhalinin sosial müdafiəsi, ətraf mühit və digər sahələrdə əməkdaşlığı əhatə edir.

“Bir milyondan artıq azərbaycanlıya qarşı etnik təmizləmə törədilib”

“Fürsətdən istifadə edərək, Fransa Xarici İşlər Nazirliyindən olan həmkarlarımıza Ermənistən və Fransada olan erməni lobbi dairələrinin dezinformasiya və propaqandasına uymamağı tövsiyə edirik”. Bunu SIA-nın sorğusuna cavab olaraq Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Fransa XİN-nin Dağılıq Qarabağ münaqişəsi ile bağlı son açıqlamasına münasibət bildiren Hikmət Hacıyev vurğulayıb ki, digər həmsədr ölkələrlə birlikdə 25 ildən artıq Ermənistən-Azərbaycan Dağılıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Fransa da çox yaxşı bilir ki, regionda gərginliyin əsas səbəbi Ermənistənin gücdən istifadə edərək



Azərbaycan ərazilərinin hərbi işğalını davam etdirənədir: “Ermənistən ərazisində və işğal olunmuş ərazilərdə Ermənistən tərəfindən bir milyondan artıq azərbaycanlıya qarşı etnik təmizləmə törədilib və bunun nəticəsində 90-ci illərin əvvəllerində Azərbaycan II Dünya müharibəsindən sonra Avropanın ən böyük humanitar felakətini yaşayıb.

Ermənistən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən

qeyd-şərtsiz və tam çıxarılmasına, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmamasının temin edilməsinə dair tələblərini hələ də yerinə yetirmir. Azərbaycan Respublikası Prezidentinin azərbaycanlıların beynəlxalq sənədlərde və BMT TŞ-nin qətnamələrində təsbit olunduğu kimi, sülh şəraitində öz tarixi torpaqlarına qayıtması bəredə açıqlaması münaqişənin həlli prosesinin vacib humanitar prinsiplərindən biridir. Münaqişənin həlli üzrə danışqlar getdiyi halda, ATƏT-in Minsk qrupunun həmsədri və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fransanın və digər həmsədrləri Ermənistəninin Azərbaycanın işğal olunmuş ərazilərinin annekisiyasi məqsədilə həyata keçirdiyi qeyri-qanuni əməlləri, o cümlədən ərazinin demokratik tərkibinin dəyişdirilməsi və Azərbaycan xalqının maddi-mədəni və dini ərisinin məhv ediləsi halları ciddi narahat etməlidir.

Bu xüsusda ciddi narahatlıq doğuran məqamlardan biri də Fransanın XİN və Dağlıq İşlər Nazirliyinin mərkəzi təlimatına və ATƏT-in Minsk qrupunun həmsədri kimi

Fransanın statusuna zidd olaraq, Fransanın regionlarının qondarma rejimlə qanunsuz əlaqələr yaratması və qondarma rejimin nümayəndələrinin Şengen viza qaydalarının tələblərini pozaraq Fransa ərazisine daxil olmaları və propaganda ilə məşğul olmalıdır. Həmçinin, Fransa tərəfini Ermənistən Prezidenti Serj Sargsyanın Azərbaycanın Dağılıq Qarabağ bölgəsində aqressiv separatizmin 30 illiyi ilə əlaqədar qondarma rejime üvanlandıığı 20 fevral tarixli təbrikinə diqqət yetirməye çağırırıq. Ermənistən prezidenti Azərbaycana qarşı terror, aqressiv separatizm, işğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimi nailiyyət kimi təqdim edir və Azərbaycanın suveren ərazilərinin annekisiyasi nağıllıqda çağırır. Hesab edirik ki, beynəlxalq terrorizmdən əziyyət çəkən Fransanın Ermənistən prezidentinin bu təbirkən məktubunda Fransa ərazisində də qanlı terror törədən və günahsız Fransa vətəndaşlarını qətlə yetirən terrorist Monte Melkonyandan qəhrəman kimi iqtibas getirilməsi ciddi narahat etməlidir”.

22 fevral 2018-ci il

Azərbaycan dövləti sosial problemlərin həllini diqqətdə saxlayır



Bu gün ölkəmizdə əlliyyi olan şəxslər dövlət qayğısı ilə hərtərəfli təmin olunublar. Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, sosial təminatları ildən-ilə daha da yaxşılaşır. Əlliyyi olan şəxslərin maddi və mənəvi təminatlarının gücləndirilməsi, onların reabilitasiyası və cəmiyyətə integrasiyası, ictimai həyatın bütün sahələrində fəal iştirak imkanlarına malik olması Azərbaycan dövlətinin sosial siyasetinin əsas istiqamətlərindən biridir. Dövlətimizin ildən-ilə artan sosial yönümlü büdcəsi də bunu söyləməyə imkan verir.

Dünyada təxminen bir milyard əlil yaşayır və onlar cəmiyyətin həyatında tamhüquqlu üzv kimi iştirak etmək üçün fiziki, ictimai-iqtisadi və davranış məhdudiyyətləri ilə üzləşirlər. BMT-nin məlumatına əsasən, onlar dünya əhalisinin ən kasib hissəsini təşkil edir və təhsil, səhiyyə, məşğulluq sahələrində, eləcə də, sosial və hüquqi yardım almaq baxımından digər cəmiyyət üzvləri ilə eyni imkana malik deyillər. Amma Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi daim dövlətin diqqətindədir.

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də böyük həssaslıqla yanaşılır, əlliyyi, məharibə veteranlarının, şəhid ailələrinin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamı ilə bu kateqoriyanın şəxslərin sosial müdafiəsi gücləndirmək və onlara dövlət qayğını artırmaq məqsədi Azərbaycan,

Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılacaq. Belə ki, 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslər, Əfqanistanda Sovet qoşunlarının tərkibində beynəlmələr borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulquqların ailələrinə, Çernobil AES-də qəzanın leğvi ilə əlaqədar səbəblərdən baş verdikdə, I qrup əlliyyi görə sosial müavinət alanlara bu, şamil olunur. Dövlət başçısının daha bir Sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunəsi göstərək, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərin və onların ailə üzvlərinin sosial müdafiəsinə dənə də gücləndirmək məqsədilə Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən artırılaraq,

Mladen İvanic üçüncü dəfə Qlobal Bakı Forumunda iştirak edəcək



Bosniya və Hersegovinanın Rəyasət Heyətinin üzvü Mladen İvanic Diaspora İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumunda üçüncü dəfə iştirak edəcək. Diaspora İş üzrə Dövlət Komitəsində AZERTAC-a bildiriblər ki, Mladen İvanic Forumun "Çoxluqlar milli azlıqlara qarşı" mövzusuna həsr olunan panel iclasında əsas çıxışçı olacaq. O, mövzu ilə bağlı ölkəsinin və digər Balkan dövlətlərinin təcrübəsini paylaşacaq, bu məsələyə dair fikir və təkliflərini səsləndirəcək.

Nəzakət ƏLƏDDİNQIZI

Pərviz Şahbazov TAPI kəmərinin Əfqanistan hissəsinin təməlqoyma mərasimində iştirak edəcək

Fevralın 23-de Türkmenistan-Əfqanistan-Pakistan-Hindistan (TAPI) qaz boru kəmərinin Əfqanistan hissəsinin təməlqoyma mərasimində Azərbaycan energetika naziri Pərviz Şahbazov təmsil edəcək. Energetika Nazirliyindən AZERTAC-a bildirilib ki, həmin gün Türkmenistan - Əfqanistan - Pakistan - Hindistan marşrutu üzrə elektrikötürmə xəttinin və optik-lifli rabitə xəttinin tikintisə də başlanacaq. Sərhətabad (Türkmenistan)-Turqundi (Əfqanistan) dəmir yolu istismara veriləcək.



TAPI qaz xəttinin tikintisi 2015-ci il dekabrın 13-də başlayıb. İllik ötürüçülük gücü 33 milyard kubmetr olan TAPI qaz kəmərinin uzunluğu 1814 kilometrdir. Kəmər Əfqanistanın Herat və Qəndəhar, Pakistanın Kvetta və Multan şəhərlərindən keçərək Hindistan sərhədində Fazilka yaşayış məntəqəsinədək uzanacaq. Boru xəttinin Türkmenistandan keçən hissəsinin ümumi uzunluğu 1600 kilometr olacaq.

Nizami Cəfərov: "Azərbaycan dilinin inkişaf səviyyəsi kifayət qədər yüksəkdir"

"Azərbaycan dilinin indiki səviyyəsi kifayət qədər yüksəkdir. Həm müxtəlif sahələrdə, həm ümumi danişq dili səviyyəsində, həm də elmi, bədii, rəsmi dili səviyyəsində Azərbaycan dili son illər xüsusilə inkişaf edib". Bu fikirləri Milli Məclisin deputati, akademik Nizami Cəfərov deyib.



N.Cəfərov bildirib ki, Azərbaycan dili sözün həqiqi mənasında müstəqil bir dövlətin dili olub. Onun sözlərinə görə, Azərbaycan dilinin ən çox inkişaf etdiyi sahə publisistikadır, mətbuatın və kültəvi informasiya vəsitələrinin dilidir. Bu baxımdan müstəqilliyimiz elan olunduqdan sonra Azərbaycan dilinin çox demokratik inkişaf imkanı yarandı.

"Azərbaycan dili ilə bağlı ölkəmizdə çox ciddi sənədlər qəbul olunub. Onlardan ən mühümü 2001-ci ilin iyun ayında Ulu Önder Heydər Əliyev tərəfindən "Dövlət dilinin tətbiqi işinin tekniləşdirilməsi haqqında" Fərmanın imzalanmasıdır. Hesab edirəm ki, Azərbaycan dilinin tarixində bu səviyyədə sənəd qəbul olunmayıb. Çünkü sənəddə çox ciddi, strateji münasibət ortaya qoyuldu. Həmçinin, "Azərbaycan dilinin globallaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı da böyük əhəmiyyət kəsb edir. Bütün bu sənədlər ana dilimizin inkişafına mühüm töhfələr verir"-deyə, akademik vurğulayıb.

Azərbaycan şirkəti Birləşmiş Ərəb Əmirliklərinə findiq ixrac edəcək

Azərbaycan şirkəti Birləşmiş Ərəb Əmirliklərinə finidq ixrac edəcək. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən



AZERTAC-a bildiriblər ki, Dubayın Beynəlxalq Ticaret Mərkəzində keçirilən "Gulfood 2018" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanın "Azerbaijan Nut" şirkəti ilə Birləşmiş Ərəb Əmirliklərindən olan şirkət arasında 40 ton findiq ləpəsinin ixracına dair müqavilə imzalanıb.

Bundan başqa, Azərbaycanın süd və şirniyyat məhsullarının Səudiyyə Ərəbistanı, Tunis və Birləşmiş Ərəb Əmirliklərində distributorluğunun açılması məqsədile xarici şirkətlərin təklifləri müzakirə olunur. "Gulfood 2018" Beynəlxalq Ərzaq Sərgisində "Made in Azerbaijan" vahid ölkə stendi ilə nümayiş olunan Azərbaycan məhsulları ziyarətçilər, potensial məşterilər tərəfindən maraqla qarşılanır.

Nahaq tökülən qan yerdə qalmaz

Bir Xocalı ailəsinin faciəsi



1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladlarının Xocalı şəhərinə soxularaq əhalinin başına gətirdikləri misli görünməmiş faciələr haqqında çoxumuz eşitmiş, fədakar həmkarlarımızın çəkdikləri tükürpədici video-lentlərə ürək ağrısı ilə çox baxmışıq. Lakin həmin gecə həyat yoldasını, iki oğlunu və bir nəvəsini itirmiş, digər iki oğlu və özü ayrı-ayrılıqda ermənilərə əsir düşərək, ağır işgəncələrə məruz qalmış 9 uşaq anası, 80 yaşlı Məleykə nənənin söylədiklərinə, dediyi ağırlara və bayatılara qulaq asmaq üçün gərək insanın ürəyi daşdan olsun.

Her kəs bilirdi ki, 1991-ci ilin sonlarından başlayaraq, Xocalı şəhəri erməni qəsbkarlarının mühasirəsi altında "yaşayırırdı". Xocalının mərd və vətənpərvər oğulları qarlı-səxaltı qış gəcələrini buz kimi soyuq səngərlərde keçirərək, düşmənin şəhərə daxil olmasına imkan vermirdilər. Əhalinin səbri ilə yanaşı, ərzağı da tükənmüşdi. Düşmən halqası getdikcə daralırdı. Bu dözülməz çətinliklərə, əhalinin ölkə rəhbərliyindən kömək istəməsinə və Xocalının bu gün-sabah işgal ediləcəyi barədə həyəcan dolu teleqramların Bakıya axmasına baxmayaraq, şəhər sakinlərinin səsinə səs verən və hərəyinə yetən yox idi. Vəziyyətdən məharətə istifadə edən mənfur ermənilər en müasir silahlardır hücumu keçərək, bir gecənin içində Xocalını oda qaladılar, əhalisine isə misli görünməmiş divan tutdular. Həmin müdhiş gecəni bağrıdağı Məleykə nənə belə xatırlayırdı:

- O gecə oğlanları Novruz və Ziyadxan həmisi kimi səngərdə düşmənlə üz-üzə dayanmışdır. Həyat yoldasım Allahverdiyev Salah, mən və 18 yaşlı nəvəm Mahir təzəcə yatmışdıq ki, dəhşətli atışma və partlayış səsləri eşidilməyə başladı. Qeyd edim ki, 1919-cu il təvəllüdü Salih ikinci Dünya mühərribəsi iştirakçısı idi. 1945-ci ildə Berlində yaralanaraq, Varşava hospitalında müalicə olunmuş və 1946-ci ildə eve əlil olaraq qayıtmışdı. 1947-ci ildə anadan olmuş böyük oğlum Novruz Allahverdiyev Ağdam Kənd Təsərrüfatı Texnikumu-

nu bitirərək, Xocalının üzümçülüksov xozunda agronom işləyirdi. Üç övladı vardi. 1957-ci ildə anadan olmuş digər oğlum Ziyadxan isə həmin vaxtlar Xocalını müdafiə edirdi. İki övladı vardı. Atışma başlayandan az sonra Novruz bizi çıxarmaq üçün evə qayıtdı. Biz elə üstümüzdəki paltarla meşəye qaçıq. Nəvəm Mahir mənə bacardıqca burdan qaçıb uzaqlaşmağımı tapşırıdı, özü isə düşmənlə döyüşmək üçün Salihin və Novruzun yanına qayıtdı. Gecəni meşədə, qarın üstündə qaldıq. Həmin gecə meşədə qız-gəlinlərimizin başına min bir oyun açıldılar. Onların tükürpədici nalələri və çıçırtıları indi də qulaqlarımızda səslənir. Şəhərə yaxın bizi mühasirəyə aldılar, piyada Əsgərəna apardılar və 300-e yaxın qız-gəlinlə birlikdə hebsxanaya saldılar. Sonradan yanımıza getirilən qonşu qadın mənə digər iki oğlumunda işgəncələrə məruz qalaraq, əsir alındığını və yaxınlıqdakı kamerada oldluqlarını bildirdi. Mən onları görmək məqsədile qonşunun uşağını qucağıma alaraq, erməni qapıcıya yaxınlaşdım. Uşağın atasız dayanmadığını və bir neçə dəqiqəlik atasını ona göstərmək istədiyimi bildirdim. Çox yalvardıqdan sonra icazə alıb oğlumun saxlandığı kameraya keçdim. İnsanların hansı ağır işgəncələrə məruz qaldıqlarını ifade etməkdə söz acizdir. Erməni qaniçənləri oğlum Mirzənin tətik çəkdiyi barmağını kəsmiş, qızıl dişlərini çıxarmış, ayaqlarına şışə dağ basmışdır. Döyülməkdən sıfəti tamam təninizməz hala salınmışdı. Kiçik oğlum

Elşənin də qızıl dişlərini çıxarmış, bəşinə o qədər vurmuşdular ki, məni güclə tanıya bildi. Bir aydan sonra övladlarım əsir düşmüş ermənilərlə deyişdirilərək, yarımcən haldə bize qaytarıldı. Məni bir neçə gündən sonra azad etmişdilər. İndi her iki oğlum elilidir və heç bir yerdə işləmər. Həyat yoldasım Salihin, böyük oğlum Novruzun və onun oğlu, 18 yaşlı nəvəm Mahirin necə öldürdüklərini bilmədim. Ziyadxan haqqında isə heç bir ananın dözə bilməyəcəyi müdhiş xəberlər eşitdim. Düşmən gülələrlə onun ayaqlarını qırıbmış. Yoldaşlarına deyibmiş ki, onu polislərin növbədə dayandıqları vaqona qoysunlar. Düşməndən qisas almamış əsir düşmək və ya ölmək istemir. Beləliklə, Ziyadxan vaqonda daldalar-naraq, xeyli erməni öldürüb. Bundan duyuq düşən ermənilər qumbara ilə onu partladılar. Cəsur balaş sonralar "İgidliyə görə", Salih İse "Böyük Vətən mührəbəsinin 60 illiyi" medalı ilə təltif olundular. Her iki medal mənə təqdim olundu. Ziyadxanın vəfatından iki ay sonra oğlu dünyaya gəldi. Erməniyə qalib gələcəyimizə böyük inam hissi ilə adını Qalib qoymuşdu.

Moskvada ali təhsil alan 19 yaşlı qızım Xina 1989-cu ildə Xocalıda maşın qəzasına düşərək, dünyasını dəyişmişdi. Onun çəkilməz dərdi qəddimi əymışdı. Sən demə, faciələrimizin çoxu qabaqda imiş. Xocalıda bir çox qohum-qardaşımla yanaşı, ailəmin 4 üzvü də şəhid oldu. Əgər buna yaşamaq demək olarsa, 18 ildir ki, ürəyidağı yaşayırıam. Gözüm əzizlərimi axatarırdı.

*Dağların lalasıyanan,
Gülüyənən lalasıyanan.
İtirdim böyük oğlumu,
Yanında balasıyanan.*

*Bağlarda lala tağı,
Gül tağı, lala tağı.
Hər yaralar sağalar,
Sağalmaz bala dağı.*

*Qızıl gül oyum-oyum,
Dərim qoynuma qoym.
Balalarım itəndən bəri,
Ürəyim oyum-oyum.*

Meleykə nənə deyir ki, əzizlərdən heç bir nişanə qalmayıb, heç şəkillərini də getirə bilməyib, hətta məzarları da yoxdur ki, üstüne bir gül qoya bilsin. Birçə təşkinlikləri var ki, Bağdadı Xocalı prospektində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, ürəklərini boşaldılar. Buna görə bütün Xocalı əhli qədir bilən ölkə başçısı Cənab İlham Əliyevi minnetdardırlar.

Bu gün Xocalı sakinlərini bir ümidişdir. Ali Baş Komandan İlham Əliyevin apardığı məqsədyönlü siyaset neticəsində, torpaqlarımız tezliklə yağı düşməndən azad ediləcək, bütün qaçqın və məcburi kökənlər kimi onlar da öz yurdularına qayıdaqlar. Axi nakam və nigaran şəhid ruhları Xocalıda onları gözləyir...

*Ədilə Qocayeva,
AJB-nin üzvü*



**Akademik İsa Həbibbəyli:
"Ana dilimizin inkişafında
Ulu Öndər Heydər Əliyevin
mühüm xidmətləri olub"**

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Beynəlxalq Ana Dili Günüənə həsr olunan tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, institutun direktoru, akademik İsa Həbibbəyli ölkəmizdə və AMEA-da dilimizin inkişafı, qorunması və təbliği istiqamətdən həyata keçirilən dövlət proqramlarından, la-yiha və tədbirlərdən söz açıb.

Bildirilib ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafında, onun saflığının qorunmasında, işlek dile çevrilmesində və beynəlxalq münasibətlər sisteminə yol tapmasında ümummilli lider Heydər Əliyevin mühüm xidmətləri olub. Ulu Öndərin dil siyaseti onun dövlət quruculuğu siyasetinin üzvi tərkib hissəsi olub. Görkəmli dövlət xadimi ana diline - Azərbaycan xalqının milli diline daim böyük əhəmiyyət verib.

Azərbaycana rəhbərlik etdiyi ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olan Ulu Öndərin təşəbbüsü və qətiyyəti ilə Azərbaycan dil dövlət dili olaraq Azərbaycan SSR-in müvafiq qanunlarında (xüsusilə Konstitusiyada) əksini tapıb. Respublikada Azərbaycan dilinin rəsmiliyi təmin edilib. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edilib.

Diqqətə çatdırılıb ki, Azərbaycan dilinin inkişafı, onun təbliği və yad təsirlərdən qorunması istiqamətdən Heydər Əliyev siyaseti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Latin qrafikasında kütłəvi nəşrlərin meydana çıxmazı da bunun parlaq göstəricisidir. Azərbaycan ədəbiyyatının latin qrafikasında yenidən nəşri məhz dövlətimizin başçısının təşəbbüsü ilə reallaşıb.

Azərbaycan dövlətinin dil siyasetindən söz açan akademik İ.Həbibbəyli Prezident İlham Əliyevin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Sərəncamının əhəmiyyətini qeyd edib, ana dilimizin inkişafına, təbliğinə, tətbiqinə, beynəlxalq aləmdə nüfuzunun artmasına xüsusi önem verildiyini diqqətə çatdırıb.

Sonra Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Beynəlxalq Ana Dili Günüñən tarixində dənisiib, bu əlamətdar günün dünyada geniş qeyd olunduğu bildirib. Dilçilik İnstitutunda dilimizin inkişafı və təbliği istiqamətdən həyata keçirilən tədbirlərdən söz açan M.Nağısoylu ana dilinin saflığını qorumağın, ədəbi dil normalarının gözlənilməsinə nəzarət etməyin, əhemənin dili yad ünsürlərdən təmizləməyin hazırda bu elm müəssisəsinin başlıca vəzifəsi olduğunu diqqətə çatdırıb.

Abşeron rayonu Mehdiabad qəsəbəsi 1 nömrəli tam orta məktəbin direktoru Pənah Babayev bildirib ki, dilimizin, vətənimizin balacalara sevdirilməsində, yüksək səviyyədə təbliğində təhsil ocaqları əvəzsiz rol oynayır. Hər bir şagird ana dilinin müqəddəsliyini, onu qorumağın vacibliyini kiçik yaşlarından bilməlidir. Ona görə də təhsil ocaqlarında her il ana dili ilə bağlı silsilə tədbirlər keçirilir.

Sonra Abşeron rayonu Mehdiabad qəsəbəsi 1 nömrəli tam orta məktəbin şagirdləri ana dili ilə bağlı şeirlər söyləyiblər.

22 fevral 2018-ci il

Ziyaliya qarşı çıxmaq xalqa qarşı çıxmaqdır!

Siyasətbazların kitab yandırmaq kimi iyrənc əməlləri özlərini ləkələyəcək

Azərbaycan tarix boyu bir çox ziyalılar yetişdirib ki, onlar müxtəlif sahələrdə fəaliyyət göstərməklə ölkəmizin adını dünyaya tanıtdırıb və məmləkətimizin başını daim uca ediblər. Ziyalı həm də bir aydındır, işqidir ki, o, xalqına və dövlətinə xidmət etməklə zülmətləri aradan qaldırır. Yəni ziyalı bütün dövrlərdə və bütün hakimiyətlərdə bu adını qoruyur-saxlayır.

Nəyə görə radikallar yazıçı Anarın bu çağırışına belə qısqanlıq nümayiş etdirir və kitablarını yandırmaqla hədələyirlər?

Bayaq da qeyd etdiyimiz kimi, ziyalı həm də bütün hakimiyətlərdə bu adını qoruyur. Məsələn, bu günlərdə bəlli oldu ki, bəzi radikal siyasətbazlar Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı və dramaturq Anarın kitablarını yandırmaq fikrinə düşübələr. Nədir ki, o ziyalıları, elm adamlarını, yazıçı və şairləri apelde keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının irəli sürdüyü nəmizədən səs verməyə çağırıb. Bu, əlbəttə ki, bir ziyalı çağırışıdır, özü

də uzun illərdir Azərbaycanda və post-sovet məkanında öz yaradıcılığı ile mötəbər ad qazanmış, hörmət qazanmış bir ziyalı çağırışı. Məgər ziyalının hər hansı bir çağırış etməyə hüquq qatmırı? Nəyə görə radikallar Anarın bu çağırışına belə qısqanlıq nümayiş etdirir və kitablarını yandırmaqla hədələyirlər? Məsələ bəlliidir - onlar bununla öz daxillərindəki çirkəklərini, iyəncliklərini, bir sözlə, paxıllarını ortaya qoyurlar. Bu həmin radikal müxalifətdir ki, Ə.Öylislilin ermənipərestliyinin müdafiəsinə qalxmışdı! Əlbəttə, belə bir xəyanətkarı müdafiə edənlər dövlətçiliyimizin, sabitliyiimizin, inkişafımızın tərefdarı ola bilməzler və Anarın ziyalı çağırışından da ciddi şəkilde narahatlıqlarını sərgiləyərlər. Halbuki Anar bu iqtidardan önceki

hakimiyətlər dövründə də öz ağırlığını, izzətini və hörmətini qazanmış, dövlətçilik maraqlarını hər şeydən üstün tutmuş bir ziyalı olub. Ziyalı adına qarşı öz çirkin, murdar "tefəkkürlerini" ortaya qoyan, onu siyasişdirən müxalifət "liderləri" sanki bununla, bir daha isbat etdirilər ki, "meydan" və "küçə" siyaseti, yaxud küçə usağı siyaseti onların beynlərində ömürlük yerləşib.

AYB-nin katibi Rəşad Məcid: "Heç olmasa, xalq yazıçısının "Yaşamaq haqqı" traktatı ilə tanış olmalıdır ki, bu millətin haradan gəlib, hara getdiyini bilsinlər"

Bu gün sosial şəbəkələrdə hərə-sivənçilik edərək, kitab yandırmaq "ideyasını" ortaya atanlar, təbii ki, nadanlıq edirlər. Misal üçün, artıq digər ziyalılarımız da Anara qarşı çirkin kampaniya aparmağa cəhd edənləri sərt şəkildə qinayıblar. Azərbaycan Yazıçılar Birliyinin katibi, "525"ci qəzətin baş redaktoru Rəşad Məcid deyib: "Düşüncəsiz, nadan, bəs it-



sanlar da var, media belə adamlarıñ hər danışlığı ictimailəşdirməlidir. AYB-nin katibi, həmçinin, bildirib ki, ciddi metbuat belə hərədəməyal və nadan fikirlərə diqqət yetirməmelidir.

"Belə gənclər varsa, onlar, ilk növbədə, Anarın kitablarını oxumalıdır. Heç olmasa, xalq yazıçısının "Yaşamaq haqqı" traktatı ilə tanış olmalıdır ki, bu millətin haradan gəlib, hara getdiyini bilsinlər.

Anarın gördüyü işlər, Azərbaycanın medeniyyəti və tarixi haqqında fikirlərini oxumalıdır ki, yazıçısını anlaya bilsinlər. Anarın

kitablarını yalnız zəherlənmiş beynlər və yetişməmiş cavan usaqalar yandırmaq istəyər. Döne-döne vurğulayıram ki, bunu ictimailəşdirmək lazımdır. 2-3 nəfər kəməgil cavanın bu fikirlərinə kəskin ictimai qınaq olmalıdır.

Beləliklə, fakt budur ki, bu gün ziyalı adına ləkə vurmağı çalışınlardır son anda özləri-özlerini ləkələyəcəklər. Bu ləkə onların alınlardan heç vaxt silinməyəcək və əbədi olaraq bir damğa kimi qalacaq. Əlbəttə ki, əyri və iyrənc yollarından geri çəkilmeyinceyə qədər...

Rövşən NURƏDDİNOĞLU

"Arxivlər İrəvanın Azərbaycana məxsusluğunu təsdiqləyir"

"Osmanlı və Ararat respublikasının arxivləri İrəvanın Azərbaycana məxsusluğunu təsdiqləyir". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədəoğlu deyib.

Mərkəz sədrinin sözlerinə görə, Ermənistanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrəvan, Zəngəzur və Göyçənin Azərbaycana məxsusluğu ilə bağlı son bəyənatı Ermənistanda və o cümlədən Rusiyadakı bəzi ermənipərestlərde ajotaj yaratdı: "Amma eyni zamanda Ermənistən siyasilərinin və bəzi Rusiya vətəndaşlarının mütləkiyə tənbəl olduğunu aşkarladı. Ən azı 1918-ci ildə baş verən hadisələr barədə məlumat almağa cəhd etsədilər İrəvanın Azərbaycana məxsusluğunu aydın şəkildə gördərlər. "Gülüstən və Türkmençay" müqavilələrində İrəvan Qarabağ xanlığının Çar Rusiyasının tərkibinə keçməsi aydın şəkildə rəsmən təsdiqlənib. Sonradan Çar Rusiyasının apardığı siyahıya alınmalarda indiki Ermənistən Respublikasının ərazisində o zamanda yaşayışlarının böyük əksəriyətinin azərbaycanlı olduğu göstərilib. Çar Rusiyası dağılanadək İrəvan azərbaycanlılar məxsus olub. O cümlədən bu fikirləri Zəngəzur və Göyçə mahalına da aid etmək olar. 1918-ci ildə ermənilər Çar Rusiyasının və Antantanın elində alet idilər. Ermənilər tez-tez sahiblərini dəyişirdilər. Antanta həm Çar Rusiyasının, həm də Osmanlı imperiyasının parçalanmasına, hətta mehv olmasında maraqlı idi. Bu mürekkeb prosesdə



erməni məsəlesi bizim region üçün ən aktiv müzakirə olunan məsələ idi. Osmanlı imperiyası ətrafında yaranmış tərxişlərə görə əzəli Azərbaycan torpağı olan İrəvan şəhərinin ermənilərə verilməsi aktuallaşdı. Ermənilər Şərqi Anadoluya, o cümlədən Azərbaycanın digər ərazilərinə iddiadan əl çəkməli idilər. Ermənilər şərtləri və hədiyyəni qəbul etdirilər. 1918-ci il mayın 29-da Azərbaycan Cümhuriyyəti Yerevanın paytaxt kimi Ermənistana verilməsi barədə qərar qəbul etdi. Bu ümumi tarixi ekskursdur. İstenilən siyasetçi çalışsa bu barədə məlumat əldə ede bilər. Osmanlının Azərbaycan torpağını ermənilərə hədiyyə etməsi bizimlə Türkiyəyə aid olan məsələdir. Çünkü Ermənistən sonradan şərtləri pozdu.

Zəngəzur məsəlesi də təxminən bələdir. Zəngəzuru Stalin ermənilərə hədiyyə etdi. Lenindən fərqli olaraq Stalin Atatürkə düşmənçilik siyaseti aparırdı. Türkiyə ilə Azərbaycanın əlaqəsini kəsmək üçün Stalin Zəngəzuru Ermənistəna bağışladı və erməni-türk düşmənçiliyindən istifadə etməye başladı. Meri Koçar da daxil olmaqla sanballı erməni tarixçilərinin hamısı bu ərazilərin, o cümlədən Göyçə mahalının Azərbayca-

na məxsusluğunu etiraf ediblər.

Serj Sərkisyan və onun ətrafi Osmanlı ilə birinci Ermənistən respublikası (Ararat respublikası) arxivlərindəki sənədi izah etmək əvezinə Azərbaycana, onun prezidentine böhtan atmaqla məşğuldurlar.

Azərbaycanlılar İrəvana qayıdacaq. Sırf tarixi prizmadan yanaşsaq bu çox mümkündür. Azərbaycanda əhali artır, Ermənistanda azalır. Azərbaycan güclənir, Ermənistən zəifleyir. Həcansa Ermənistən Azərbaycan arasında münəsibətlər normallaşacaq və bundan bir müddət sonra ata-babaları Ermənistən ərazisində didərgin düşməşlərin vərəsələri bu ərazilərə qayıdacaqlar. Vəssəlam.

Həm də ele bu səbəbdən S.Sərkisyan Ermənistən-Azərbaycan arasında münəsibətlərin normallaşmasına imkan verməyəcək. Təessüf ki, həmsədrələr məsələnin bu istiqamətinə diqqət vermədilər və bəyanatlarında tərəfləri qızışdırıcı fikirlər səsləndirməməye dair çağırışları Ermənistanda belə fikir yaratdı ki, bu Azərbaycana doğru yönəlib. Göründüyü kimi bu ssenaridə müharibə yoxdur. Azərbaycan ordusu iştirak etmir. Əsas vurğu Azərbaycan dövlətinin güclənməsi, xalqın demografik potensialının artmasıdır. Bu sahələrdə Azərbaycanın uğurlarını heç bir erməni inkar edə bilmir. Beləliklə, azərbaycanlılar İrəvana, Zəngəzura, Göyçəyə qayıdacaq. Amma bu tarixe adı məsələdir. S.Sərkisyan Ermənistəni Ağdamə çəvirmək əvezinə, onu gücləndirməyin yolunu tapsın. Bunun üçün onun və ətrafinin şüuruna dağlıcılığa deyil, quruluğu yonəlməlidir.

Azərbaycan-Ermənistən dövlət sərhədində keçirilən monitoring incidentsiz başa çatıb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 21-də Azərbaycan-Ermənistən dövlət sərhədinin Qazax

rayonu istiqamətində keçirilən monitoring incidentsiz başa çatıb. Müdafiə Nazirliyinin metbuat xidmetindən bildirib ki, monitoringi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspik, onun səhərə köməkçiləri Mixail Olaru və Saymon Tiller keçiriblər. Ermənistən tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhərə köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç aparıblar.



Jalə Əliyeva: "Azərbaycan xalqı ola-raq ana dilimizlə qürur duyuruq"

Bu gün bütün dünyada Beynəlxalq Ana Dili Günlüğü qeyd olunur. Biz Azərbaycan xalqı ola-raq öz dilimizlə qürur duyuruq". Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib. J.Əliyeva bildirib ki, müasir dövrümüzdə Azərbaycan dili xeyli inkişaf edib. Onun sözlərinə görə, Ümummüllü ideyimiz Heydər Əliyev hakimiyətdə olduğu bütün dövrlərdə ana dilimizin qorunması və inkişafı üçün misilsiz xidmətlər göstərib.

"Həzirdə bu siyaset uğurla davam etdirilir. Dövlətimiz Azərbaycan dilinin inkişafı istiqamətində zəruri addımlar atır. Qeyd edim ki, bu sahədə qanunvericilik bazası da gücləndirilir. Məqsəd qloballaşma şəratində Azərbaycan dilini yad təsirlərdən qorumaq və onu daha da inkişaf etdirməkdir. Biz müstəqil bir dövlətin vətəndaşlarıyız. Müstəqil siyasetimiz olduğu kimi müstəqil ana dilimiz də var və dövlət dililə olaraq Azərbaycan dilinin qorunması üçün atılan bütün addımlar çox önemlidir"- deyə, J.Əliyeva qeyd edib.

"Bu məsələdə heç bir kompromis ola bilməz"

Eldəniz Səlimov: "Ermənistən əhalisi iqtisadi çətinliklərdən ölkəni tərk edir"

- *Eldəniz müəllim, Ermənistən prezidenti Sarkisyan Avropa İttifaqında çıxışı zamanı Dağılıq Qarabağ münaqişəsinin həllində kompromis variantlar axtdıqlarını bəyan edib. BMT-nin qətnamələri ortada olduğu halda, sizcə, o, hansı kompromislərdən danışır?*

- Hesab edirəm ki, Ermənistən prezidenti Sarkisyanın Avropa İttifaqındaki son çıxışı zamanı Dağılıq Qarabağ münaqişəsinin həlli üçün kompromis variantlar axtdıqlarını bəyan etməsi, demək olar ki, bundan əvvəl olduğu kimi, yenə dünya ictimaiyyetini çəşdirməq və gözdən pərdə as-



Müsahibimiz millət vəkili Eldəniz Səlimovdur

maq cəhdlərindən başqa bir şey deyildir. BMT-nin Qətnamələrinin

də Azərbaycanın işgal olunmuş torpaqlarının, qeyrd- şərtisənən qaytarılması öz əksini tapmışdır. Bu məsələdə heç bir kompromis ola bilməz. Azərbaycan Respublikası atəşkəs rejimini pozma-yaraq sülhsevər dövlət olduğunu dəfələrlə sübut etmişdir və Dağılıq Qarabağ münaqişəsinin sülh yoluna həllinin tərafdarıdır.

- *Son günlər Dağılıq Qarabağda erməni separatçılarının atəşkəsi tez-tez pozması halları baş verir. Bunun, birbaşa Sarkisyanın daxili gərginliyi cəbhəyə yönəltmək kimi anormal bir münasibətindən qaynaqlandığıını demək olarmı?*

- Ermənistanda kimlərin hakimiyyətə gelməsindən asılı olma-yaraq, bu ölkə rəhbərliyi müstəqil siyaset yeridə bilmir və daim həvadalarının təsiri altında olur. Bu-nunla bağlı Azərbaycan bütün diplomatik vasitələrdən istifadə edərək, Dağılıq Qarabağ münaqişənin həllinə çalışır. Ermənistən ordusu cəbhə boyu atəşkəsi pozaraq və provokasiyalar və gərginlik yaratmaqla, ölkələri daxilindəki problemlərdən insanları yandırmağa çalışır.

- *Ermənistanda orduya xidmətdən imtina açıq bir müstəvixə keçib. Bu baxımdan, demək olarmı ki, Sarkisyan və onun komandası ordudakı boşluğu doldurmaq üçün*

xarici muzdlulardan yararlanmağa cəhd edir?

- Ermənistən əhalisi iqtisadi çətinliklər ucbatından, gənclər isə orduda xidmet etməmək üçün ölkəni tərk edirlər. Ermənistən hakimiyyəti, hemişə olduğu kimi, Dağılıq Qarabağ ərazisine müxtəlif münasibəcəriliyən muzdlular və terrorçular getiriləməsi üçün Dağılıq Qarabağda və işgal olunmuş ərazilərdə narkotik vasitələrin əkib-becəriləməsindən və digər qanunsuz vasitələrdən yararlanmaqla, cıraklı pullardan istifadə edirlər.

GÜLYANƏ

Elçin Mirzəbəyli: "Xocalı ilə bağlı Ərdoğanın fikirləri çox önemlidir"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hakim Ədalət və İnkışaf Partiyasının parlament qrupunun toplantısında Xocalı soyqırımı haqqında çıxış etməsini və bu qətləməni pisleməsini təbii qəbul edir. Çünkü Azərbaycan Türkiyənin, Türkiyədə hər zaman Azərbaycanın yanında". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Siyasi şərhçinin sözlərinə görə, Xocalı ilə bağlı, Azərbaycan torpaqlarının işgali ilə bağlı həqiqətləri dileyək hem də haqq-ədalət mərتبəsidir: "Türkiyə prezidenti öz çıxışında sadəcə olaraq qardaş ölkənin yanında olmadığını, hem də konkret faktlara müşayiət olunan, sübəta yetirilmiş bir tarixi cinayət hadisəsi ilə bağlı öz ədalətli mövqeyini diqqətə çatdırığını sərgilədi. Bu aspektən de həm qardaşlıq münasibətləri baxımından, həm də haqqın-ədalətin ifade olunması baxımından təbii ki, Rəcəb Tayyib Ərdoğanın fikirləri çox önemlidir. Nəzərinizə çatdırım ki, ümumiyyətlə Xocalı soyqırımı faktı R.T. Ərdoğanın da bildirdiyi kimi bəşər tarixinin en böyük cinayətlərindən biridir. Bu faktın tanidlılması, bu istiqamətdə ciddi şəkildə addimların atılması, Türkiye ilə Azərbaycanın seylerinin bundan sonra da davam etdirilməsi həm də qondarma erməni soyqırımı ilə bağlı Türkiyəyə qarşı irəli sürülən ittihamlara ən ciddi cavabdır. Çünkü ermənilər özlərinin məzəlum və soyqırımına məruz qalmış bir xalq kimi dün-



yaya tanıtmaq istiqamətində uzun illərdir ki, yalanlar uydururlar. Lakin ortalıqda konkret faktlarla, şahid ifadələri, cina-yətkarların etirafları ilə, video və foto materiallardan ibarət bir fakt var. Bu bəşəriyyətin gözü qarşısında baş verən hadisədir. Bu baxımdan Xocalı soyqırımı Ermənistən uyurmalarına, yalanlarına Dağılıq Qarabağda, işgal altında olan Azərbaycan ərazilərində həyata keçirilən cinayətlərin bir nümunəsi kimi veriləcəkən tutarlı cavabdır.

Bu yaxınlarda Azərbaycanda 31 Mart soyqırımının 100 illiyi qeyd olunacaq. Bu kontekstdə de Türkiye ilə Azərbaycanın birgə hərəkət etmesine ehtiyac var. Çünkü 31 Mart soyqırımı hem də Türkiye ilə Azərbaycanın, eləcə də Azərbaycanla Türkiyənin ortaq tarixinin bir parçasıdır. Bildiğiniz kimi həmin dövrde Qafqaz İsləm ordusunda döyüşən türk əsgərləri azərbaycanlıları və bölgədə yaşayışın dərəcəsi ermənilərin soyqırımdan xilas etmək üçün Azərbaycana gəlmişdir. Onlar da acı cinayətlərin şahidləri və qurbanlarıdır. Bu aspektən de bu fakt sübəta yetirir ki, vaxtılıq mühərribe vəziyyətində olmasına baxmayaraq Osmanlı Türkiyəsinin hərbi qüvvələrinin Azərbaycana gələrək azərbaycanlıları ermənilərin soyqırımdan xilas etməsi həm də sübəta yetirir ki, türk əsgərləri daim xilaskar obrazında çıxış ediblər. Onların missiyası əzilən, soyqırımına məruz qalan xalqları xilas etməkdən ibarət olub".

"ASAN xidmət"də "Leyli və Məcnun" operasının 110 illiyi qeyd olunub

A "SAN xidmət" dahi bəstəkar Üzeyir Hacıbəylinin müsəlman Şərqində ilk operanın - "Leyli və Məcnun"un tamaşaya qoyulmasının 110 illik yubileyini özünəməxsus şəkildə qeyd edib. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində AZƏRTAC-a bildiriblər ki, Xalq Artisti, 25 ildən bəri Məcnun rolunda benzərsiz ifası ilə tamaşaçıların qəlbini tapan sənətkarımız Mensum İbrahimov, Xalq Artisti Gülyaz Məmmədova "ASAN xidmət"də nikahı qeydə alınan cütlüyü təbrik ediblər. Belə ki, sənətkar Məcnun və Leyli obrazında operadan kiçik bir parça canlı ifa edərək cütlüyü xeyir-dua veriblər.



Tanınmış yunan şairi Amanda Mixalopoulou BSU-da olub



Dünən Yunanistanın tanınmış yazarı Amanda Mixalopoulou Bakı Slavyan Universitetinin qonağı olub. Görüşdə Yunanistan Respublikasının Azərbaycanda kövqəladə və səlahiyyətli səfirinin müşaviri Konstantinos Adamopoulos və səfirlərin iqtisadi şöbəsinin müdürü Vassilios Sitaros, BSU-nun prorektorları Telman Cəfərov, Rafiq Novruzov və Cəfər Eyazov iştirak ediblər.

BSU-nun rektoru Nurlana Əliyeva YUNANISTAN və Azərbaycan arasında humanitar tərəfdəşliyin genişlənməsində mühüm rol oynayan Bakı Slavyan Universitetinin fəaliyyəti baredə qonaqlara məlumat verib. N. Əliyeva qədim dövrlərdə Yunanistan mədəniyyətinə və ədəbiyyatına Azərbaycanda böyük maraqlı olduğunu diqqətə çatdırıq, BSU-da yunan dilinin tədrisi, müasir yunan dili və mədəniyyəti mərkezinin fəaliyyəti haqqında da etraflı söhbət açıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ili "Azərbaycan Xalq Cumhuriyyəti İli" elan etməsi baredə qonağa məlumat verən rektor Xalq Cumhuriyyəti zamanı qazanılan müsteqilliyin təməlində şair və yazıçıların əməyinin danılmaz fakt olduğunu diqqətə çatdırıb. N. Əliyeva Yunanistanın Azərbaycandakı kövqəladə və səlahiyyətli sefiri

Nikolaos Kanellosun Bakıda keçirilən rəsmi sərgisində də söz açıb.

Azərbaycan haqqında müsbət fikirlərini bölüşən Amanda Mixalopoulou yunan dili və ədəbiyyatının Bakı Slavyan Universitetində yüksək seviyyədə tədris olunmasını sevindirici hal kimi dəyrənləndirib. A. Mixalopoulou dünya dillərinin öyrənilməsində ədəbiyyatın aparıcı vasitə olduğunu deyib. Yəzici qeyd edib ki, müellifi olduğu "Göz" hekayəsi yunan oxuculara hələ təqdim edilməsə də, BSU-nun tələbəsi Əlixan Rəşidov tərəfindən Azərbaycan dilinə tərcümə olunub. Bundan məmən qaldığını bildirən yəzici hekayənin ilk oxucularının azərbaycanlılar olmasından məmən qaldığını xüsusi vurgulayıb.

Rektorla görüşdən sonra yunan yəzici Amanda Mixalopoulou BSU-nun müəllim-tələbə kollektivi ilə görüşüb. Geniş auditoriya qarşısında BSU baredə müsbət fikirlər səsləndirən qonaq müəllim və tələbələri maraqlandıran sualları cavablandırıb.

Görüş çərçivəsində BSU-nun tələbəsi Əlixan Rəşidov yunan dilindən Azərbaycan dilinə tərcümə etdiyi "Göz" hekayəsini səsləndirib. Sonda Amanda Mixalopoulou səmimi görüşə görə BSU rəhbərliyinə və müəllim-tələbə kontingentinə minnətdarlıq edib.

ZÜMRÜD

22 fevral 2018-ci il

2018-ci il radikalların son ili olacaq

Yaxud Cəmil Həsənlinin "mokrofon" vermək vədi boşça çıxdı

Məlum olduğu kimi, bəzi radikal təxəyyüllü müxalifət partiyaları aprelin 11-də keçiriləcək prezident seçkilərində iştirak etməkdən imtina ediblər. Lakin buna baxmayaraq, heç bir siyasi uğur əldə edə bilməyən bu siyasi təşkilatlardan fərqli olaraq, artıq digər müxalifət partiyaları seçkilərdə iştirak etmək qərarını verməklə yanaşı, MSK-dan qeydiyyatdan da keçiblər.

Lakin onu da xatırladaq ki, "Milli Şura"-AXCP cütlüyündən fərqli olaraq, seçkiyə qatılmayacaqlarını bəyan edən Mütəşəvətin və digər siyasi qurumların hansı mövqə seçəcəkləri dəqiq deyil. Yəni görünən budur ki, bu siyasi təşkilatlardan ayrı-ayrılıqla hərəkət edəcəklər. Hətta bəri başdan, belə qənaəet gəlmək olar ki, AXCP ilə Mütəşəvətin hər hansı danışığı, birgə addım atacaqları baş tutmayıcaq. Bütün bunlar isə radikal təşkilatların özünlərini meğlub elan etmələri anlamını öne çıxarmış olur.

Bu tapsırığı Cəmil Həsənliyə Əli Kərimli verib



Bu arada digər bir olay diqqətləri cəlb etdi. Daha doğrusu, "Milli Şura"nın sədri C.Həsənlinin onlarla olmayan müxalifət partiyalarına çağırış etməsi cavabsız qaldı. Bütün bunlar isə, ümumilikdə, radikal düşərgənin bütün cinahlarında vəziyyətin nə qədər kritik və böhrənlə olduğunu isbatlaşdırır. Xatırladaq ki, C.Həsənli, çox güman ki, Ə.Kərimlinin göstərişi əsasında seçkilərə qatılmayacaq partiyalarla çağırış edib və mitinq keçirmək onlara söz demək vadini verib. Qisası, C.Həsənli Ə.Kərimlinin və özünün çox sevdiyi mikrofonlarını müsavatçılarla və s. radikal təşkilatlarla paylaşacaqlarmış...

Öslində, bu gülünc və istehza doğuruğu çağırış cəmiyyətdə də radikal təşkilatlarla qarşı ironik münasibət formalasdır. Başqa tərəfdən, sözügedən çağırış, həm də belə deməyə əsas verir ki, radikal müxalifət bu

seçkilərə də hakimiyət uğrunda yox, özünü müxalifət kimi göstərmək uğrunda mübarizə kimi baxır.

30 ilə yaxındır ki, çox uğursuz tərəfdaşlıq təcrübələri onlar arasında birliklərin qurulmasını mümkünəzədə edib

Cüntki müxalifəti siyasi biznesə çevirən bu şəxslər maddi gəlirlərini rəhbərlik etdikləri siyasi qurumlardan elde edirlər. Yəni "istənilən partiyanın sədrinə söz vere bilərik" fikri də bu amili ehtiva edir. Ancaq bütün bunlar, əlbəttə ki, ambisiyalardan doğan faktordur.

Ümumiyyətlə, radikal müxalifət partiyalarının rəhbərliyində təmsil olunan şəxslərin bir-birilərinə olan ifrat menfi münasibətləri, 30 ilə yaxındır ki, çox uğursuz tərəfdaşlıq təcrübələri onlar arasında birliklərin qurulmasını mümkünəzədə edib. Hətta özlərini "lider" adlandıranlar öz postlarında və ambisiyalarda qaldıqca, onların arasında parçalanmalar da çıxalacaq. Heç bir perspektivləri olmayan radikal təşkilatlar bu reallıqdan, ümumiyyətlə, qurtula bilməyəcəklər. Hətta əminliklə qeyd edə bilərik ki, 2018-ci il bu qurumun son siyasi ili olacaq.

Rövşən RƏSULOV

35 kiloqramadək narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni uğurla davam etdirirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilərlə ki, bu istiqamətdə həyata keçirilən əməliyyatlar nəticəsində ümumi çəkisi 35 kiloqrama yaxın qurudulmuş marijuana aşkarlanaraq dövriyyədən çıxarılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən əldə edilən məlumat əsasında keçirilən əməliyyat nəticəsində Xəzər rayon sakini, əvvəller məhkum olmuş Əliyusif Məmmədov 99,865 qram marijuananı satan zaman cinayət başında saxlanılıb. İdarədə hal şahidlərinin iştirakı ilə onun üzərində axtarış keçirilən zaman əlavə olaraq 6,523 qram marijuana aşkar



edilib.

Əməliyyat tədbirlerinin davamı olaraq, Ə.Məmmədovun yaşadığı mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilib. Bu zaman həmin evdən hazır qablaşdırılmış formada olan külli miqdarda - 31 kilogram

qurudulmuş marijuana aşkarlanaraq götürürlüb. Daxil olan digər məlumat əsasında Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqdə şübhəli bilinen Bina qəsəbəsinin Atçılıq massivində yaşayan Bəhmen Nəğıyev saxlanılıb. Onun həyatindəki istixanaya baxış keçirilən zaman 3 kiloqram 545 qram qurudulmuş marijuana, yaş kütle halında olan 86 çətənə kolu, 39 ədəd çətənə bitkisinin şitili və 6,425 qram çətənə bitkisinin toxumları aşkarlanaraq götürürlüb. Saxlanılan şəxslər götürülmüş maddi sübətlərlə birgə istintaqa təhvil veriliblər. Qeyd olunan faktlərlə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İbrahim Kalın: "Terrorçu qruplar Afrinə girməyi təkrarlaya bilər"

Türkiyə "Zeytun budağı" əməliyyatını dayandırmayacaq. SİA-nın Türkiye metbuatına istinadən verdiyi məlumatə görə, bunu Türkiye prezidentinin mətbuat katibi İbrahim Kalın deyib. İ.Kalın bildirib ki, Türkiye Suriyada beynəlxalq hüquq çərçivesində hərəkət edir və öz sərhədlərini terrorçulardan müdafiə edir. Onun sözlərinə görə, Bəşər Əsad rejiminin dəstəklədiyi terrorçu qruplar Afrinə girmək təşəbbüsünü təkrarlaya bilər: "Mümkündür. Amma bununla bağlı müvafiq tədbilər alınıb".



Qızıl-zinət əşyalarının qanunsuz yolla Azərbaycana gətirilməsi cəhdinin qarşısı alınıb

Gömrükçüler qızıl-zinət əşyalarının qanunsuz yolla Azərbaycana gətirilməsi cəhdinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin "Sınıq Köprü" gömrük postunda Gürcüstan'dan gələn Azərbaycan vətəndaşının əlyüklərinə "Smiths detektion Heimann X-ray" yüksəkoxlama cihazı ilə gömrük baxışı keçirilib. Baxış zamanı, xanım vətəndaşın çantalarındakı palṭaların içərisində əvvəlcədən gömrük nəzarətine bəyan edilməyən, ümumi çəkisi 185,12 qram olan 7 ədəd qızıl üzük, 4 ədəd qızıl bilərzik, 19 cüt qızıl sıraqa, 8 ədəd qızıl boyunbağı və 7 ədəd qızıl kulon aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.



Ömrün varaqlanılmış səhifələri

AFƏT

Ağlim kəsəndən müxalifətin "fəaliyyətdə" olduğunu şahidiyəm. Danışanda da gərək reallıqdan danışasan. Deyim ki, heç bir iş görmürlər və heç bir fəaliyyətləri yoxdur, yalan olar. Var-gəl edirlər, həm də dayanmadan. Yəni ki, boş-boş, mənasız və lüzumsuz. Hələ, üstəlik, ancaq və ancaq öz mənəfələrinə, şəxsi maraqlarına uyğun çarpışırlar. Nə işlə desən məşğul olurlar, bircə sağlam siyaset aparmaq niyyətindən başqa. Amma gəlin baxaq, görək, nəticə varmı? Əsla, yox! Bu gedişlə heç olmayacaq da. Ona görə ki, bu siyasi məxluqların yaratdıqları partiyalar deyil, bir növ iki-üç nəfərin iştiraki ilə yaradılan dərnəkdir. Günlərini saya-saya yalandan siyasi fəaliyyətdə olduqlarını nümayiş etdirməyə çalışırlar. Deyirəm, görəsən, bunlar heç fərqində deyillərmi ki, cəmiyyətdə onlara qarşı həddindən artıq nifrət var. Yəni başa düşmürələr ki, bu "siyasetçilər"in göstərdikləri fəaliyyət və atıldıqları istənilən addımlara qarşı artıq bu xalqda patoloji nifrət mövcuddur. Bu baxımdan, dağıdıcı müxalif ünsürlərin hər hansı perspektivində danışmağa dəyməz.

Yarımçıq qalmış dissertasiya və qəlyan

Götürək elə yarımcıq aspirant İsa Qəmbəri. İndiyə qədər şəxsi ambisiyalardan, müxalifəti parçalamaqdan, araya nifaq salmaqdan, ona-buna yalan danışmaqdan savayı, hansı siyasi uğuru ilə yadda qalıb ki? Özündən o qədər razıdır ki, əqidə yoldaşlarına, hətta ayrı-ayrı partiya sədrərinə belə üstədnən aşağı baxır. Bu qəlyan ustası hər yerde öz plana çıxmaga çalışır. Eyni zamanda, iddiası o qədər yüksəkdir ki, müxalifətin texnoloqu olmaq fikrindədir, amma...

Araşdırımlar və proseslərə əsasən, demək olar ki, dağıdıcı müxalif ünsürlər çox dəhşətli və qorxucudurlar. İnanın ki, həkimiyətdə olduqları o bir il ərzində, nəinki Qarabağı, hətta torpaqlarımızın olan-qalan ərazilərində de ermənilərə verərdilər ki, təki xarici ermənipərest dairələri özlərindən incik salmasınlar. Baxın, bu siyasi məxluqların xisliyi budur. Bu siyasi ünsürlərin xainliyi və rəzilliyi ölçüyə və çəkiyə gəlməzdir. Təsəvvür edin ki, onların bu həyatda və siyasetde satmayıacağı heç ne və heç kim qalmayıb. Yalnız "Milli Şura"da Eldəniz Quliyev, Gültəkin Hacıbəyli, Oqtay Gülelyev, Mütəşəvət partiyasında isə Mustafa Hacıbəyli, İkram İsrafilov, Gülağa Aslanlı qalıb. Yəqin ki, prezident seçkilərindən sonra Əli Kərimli ilə İsa Qəmbər onları satışa çıxarıb, keçi qiyətini satacaqlar. Bunların xarakteri və məsləkləri yalnız satıb-satılmaq üzərində qurulub. Çörək kəsdikləri dostlarını, hətta qardaşlarını belə satarlar.

İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Paylı mülkiyyət və birgə mülkiyyət ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət paylı mülkiyyətdir. Birgə mülkiyyət iştirakçlarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən, ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.

Ümumi mülkiyyetin her bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələbler irəli süra bilər. Ümumi mülkiyyətin her bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xəvrinə tələb edə bilər.

Ümumi mülkiyyət hüququnun iki növü - paylı mülkiyyət və birgə mülkiyyət hüquqi iki və daha artıq şəxse məxsusdur. Payçı həm dövlət, həm də xüsusi mülkiyyətçilər ola bilər. Daşınar və daşınmaz mülkiyyət hüququ da mövcuddur. Ümumi mülkiyyət hüququ aşağıdakı əlamətlərə malikdir:

1. Ümumi mülkiyyət hüququ subyekti çıxılığuna əsaslanır. Burada subyektlərin sayı həmişə ikidən artdıq olur; 2. Ümumi mülkiyyət hüququ özünün obyekti vahidliyi ilə xarakterizə olunur. Ümumi mülkiyyət iştirakçıları mülkiyyət hüququnu bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirirlər. Onlardan heç biri digər mülkiyyətçilərin razılığı olmadan əmlak üzərində sərəncam verməyə haqlı deyildir. Ümumi mülkiyyət hüququ qanundan, müqavilədən, vərəsəlikdən və digər əsaslardan əməle gələ bilər. Məzmununa görə, ümumi mülkiyyətin iki növü fərqləndirilir: 1. Payları məlum olan ümumi mülkiyyət (paylı mülkiyyət); 2. Payları məlum olmayan ümumi mülkiyyət (birgə mülkiyyət). Ümumi mülkiyyətin növləri arasındaki fərq ondan ibarətdir ki, paylı ümumi mülkiyyətde iştirak edən hər bir şəxsin payı av-

lum olmayan mülkiyyeti başa düşür. Birge mülkiyyetin de iki növü fırqlendirilir: 1. Ör-arvadın birge mülkiyyeti; 2. Kendlili (fermer) təserrüfatı üzvlərinin birge mülkiyyeti. Ör-arvad və yaxud kendlili (fermer) təserrüfatı üzvləri mülkiyyət hüququnu - sahiblik, istifadə və sərəncam hüququnu öz aralarında razılığa əsasən, həyata keçirirlər. Birge mülkiyyət hüququna əşyanın (əmlakın) özgəninkiləşdirilməsi və ya birge mülkiyyetin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. 3. Mülkiyyət hüququnun elde edilməsi və itirilməsi (xitami). Mülkiyyət hüquq ele subyektiv hüquqlara aiddir ki, o, müəyyən hüquqi faktların olması və yaxud onların məcmusu zamanı elde edilir. Belə hüquqi faktlar mülkiyyət hüququnun elde edilməsi əsasları (üsulları) adlanır. Mülkiyyət hüququnun elde edilməsi üsulları ilkin və törəmə olmaqla, iki yere bölünür. İlkin və törəmə üsulların fırqləndirici kriteriyalarına gəlince, bircincisində kriteriya kimi iradəvi, ikincisində isə hüquq varisliyi əsas götürülür. İradəvi kriteriya tərefdarları hesab edirlər ki, mülkiyyət hüququnun elde edilməsinin ilkinə ele üsullar aiddir ki, bu zaman mülkiyyət hüququ iradədən asılı olmayaraq, elde edilir. Törəmədə isə, mülkiyyət hüquq mülkiyyətçi sələfin iradesində asılı olaraq, elde edilir. Hüquq varisliyi üsullarının tərefdarları isə, ilkinə o üsulları siz) təkilmiş təkililər üzərində mülkiyyət hüququnun elde edilməsi və s. Mülkiyyət hüququnun törəmə üsulla elde edilməsinə aiddir: milliləşdirmə; özəlləşdirmə; hüquqi şəxsin ləğvi və yenidən təşkili zamanı onun əmlakına mülkiyyət hüququnun elde edilməsi; rekvizisiya və müsadidə; vərəsəlik hüquq əsasında mülkiyyət hüququnun elde edilməsi və s. Bu üsulların bəzi ləri (məsələn, rekvizisiya, müsadidə və s.) həm də mülkiyyət hüququnun itirilməsi (xitami) üsullarına aiddir. Çünkü bazar iqtisadiyyat dövründə şeylərin mülki dövriyyədə dolanmasının yüksəlməsi, onlara sahiblik hüququnun da tez-tez dəyişməsi ilə səciyyələnir. Bu isə, bir şəxsə, mülkiyyət hüququnun elde edilməsi, digər şəxsə isə, belə hüquqların itirilməsinə səbəb olur. Mülkiyyət hüququnun elde edilməsinin ele üsulları var ki, onlar həm ilkin, həm də törəmə kimicəş edirlər. Məsələn, bəhər və gəlirə mülkiyyət hüquq və s. Mülkiyyət hüququnun elde edilməsi üsulları mülkiyyət hüququnun bütüt növləri üçün və yaxud mülkiyyət hüququnun bir növü üçün səciyyəvi ola bilər. Məsələn, alqı-satçı müqaviləsi mülkiyyət hüququnun hər bir növünün elde edilməsi üçün əsas ola bilər. Elə üsullar da var ki, onlar mülkiyyət hüququnun yalnız bir növünün elde edilməsi üçün səbəb ola bilər. Məsələn, milliləşdirmə, müsadidə və s. ancaq dövlət mülkiyyət hüququnun elde

Ümumi mülkiyyət hüququnun növləri

vəlcədən məlum olur. Birgə ümumi mülkiyyətdə isə, iştirakçıların payı məlum olmur. Payları məlum olan ümumi mülkiyyətin iştirakçılarının payları bərabər və yaxud qeyri-bərabər ola bilər. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdırın əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılışması əsasında, razılışma əldə edilmədikdə isə, məhkəmənin müəyyənləşdiriyi qaydada həyata keçirilir. Paylı mülkiyyətdə hər bir iştirakçı öz payını bağışlama, mübadilə, satma yolu ilə özgələşdirmək hüququna malikdir. Lakin pay satılarkən, qalan iştirakçılarla həmin payı almaq üçün üstünlük verilir. Paylı ümumi mülkiyyətin hər bir iştirakçısı öz payını ümumi əmlakdan ayırmayı tələb etməye haqlıdır. Əmlakı onun təsərrüfat təyinatına zərər yetirmədən bölmək mümkün olmadıqda, payın əvəzi pulla verilir. Ümumi mülkiyyətin ikinci növü birgə mülkiyyətdir. Birgə mülkiyyət dedikdə, əmlak üzərində bir necə səxsin payları mə-

aid edirler ki, onun əsasında hüquq varisiyi yoxdur, törəmədə isə, üsullar hüquq varisliyinə söykənir. Bu mübahisələr həm nəzəri, həm də praktiki əhəmiyyət daşıyır. Məsələn, iradəvi kriteriyanın tərəfdarları milliləşdirməni sözsüz olaraq, mülkiyyət hüququnun əldə edilməsinin ilkin üsullarına şamil edirler. Dövlət bu zaman əvvəlki mülkiyyətçinin iradəsi ziddinə olaraq, mülkiyyətçi olur. Əksinə, hüquq varisiyi üsullarının tərəfdarları isə, milliləşdirməni mülkiyyət hüququnun əldə edilməsinin törəmə üsulu hesab edirlər. Mülkiyyət hüququnun əldə edilməsinin ilkin və törəmə üsulları qüvvədə olan qanunvericilikle birbaşa olaraq təsbit edilməmişdir. Lakin bu üsullar qanunun təfsirində öz eksesini tapır. İlkin üsulla mülkiyyət hüququnun əldə edilməsi, o deməkdir ki, əşya üzərində mülkiyyət hüququ əvvəllər heç kəsə məxsus olmamışdır və ilk dəfə əldə edilir.

Mülkiyyət hüququnun əldə edilməsinin ilkin üsuluna aşağıdakılardan aid edilir: yeni hazırlanmış əşya üzerinde mülkiyyət hüququnun əldə edilməsi; emal; yiğilması hamiya müyəssər olan əmlakin mülkiyyətə götürülməsi; sahibsiz əmlak üzerinde mülkiyyət hüququ; tapıntı; nəzarətsiz heyvanlar; dəfəne; əldə etmə müddəti; özbasına (icazə-

edilməsi üçün əsasdır. Belə əsulla-
ra qanunla müəyyən edilmiş hal-
larda fiziki və hüquqi şəxslərdən
 alınan vergi, rüsum, görük və s.
aid etmek olar. Mülkiyyət hüququnun
əldə edilməsinin ayrı-ayrı
üsullarını nəzərdən keçirək. Yeni
yaradılmış və ya hazırlanmış əşya
üzərində mülkiyyət hüququnun əl-
də edilməsi ilkin üsuldur, belə ki,
mülkiyyət hüququ əvvəller olma-
yan əmlak üzərində yaranır. Əmla-
ki yaradan və ya hazırlayan (qanu-
ni yolla) onun mülkiyyətçisi hesab
olunur. Belə əmlak daşınar və da-
şınmaz əmlak ola bilər. Daşınmaz
əmlak üzərində mülkiyyət hüququ
dövlət qeydiyyatına alınan vaxtdan
əldə edilir. Emal və spesifikasiya
mülkiyyət hüququnun əldə edilmə-
si üsulu kimi onunla xarakterizə
olunur ki, əmlak başqasının mate-
rialı üzərində şəxsin əməyi nəticə-
sində yaranır. Əgər müqavilədə
başqa hal nəzərdə tutulmamışdır-
sa, əşya üzərində mülkiyyət hüqu-
qunu material sahibi əldə edir. Elə-
hallar olur ki, emal və spesifikasiya
eden, özgə materialından mülkiyyət-
çi ilə müvafiq müqavilə olma-
dan istifadə edir. Bu zaman emal
eden üç halda yeni yaradılan əmla-
kın sahibi ola bilər: 1) eməyin de-
yəri materialın dəyerindən əhə-
miyyətli dərəcədə yüksək olduqda;
2) emal edən vicdanlı olduqda, yə-

ni o, işi başa çatdırına qədər materialın başqasına məxsus olduğunu bilməmiş olduqda; 3) spesifikator (emal edən) əşyani kommersiya məqsədi üçün deyil, öz şəxsi məqsədi üçün düzəltmiş olduqda. Bu əlamətlərdən hər hansı biri olmayanda, mülkiyyətçi materialın sahibi olur. Əger müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, əşyanın sahibi olan material mülkiyyətçisi spesifikatorun (ustanın və s.) haqqını ödəməlidir; əgər mülkiyyətçi spesifikator olsa, materialın dəyerini ödəməlidir. Bele qayda müqavila olmayanda da tətbiq olunur. Mülkiyyət hüququnun əldə edilməsinin ilkin üsullarından biri də yiğilması hamiya müyəssər olan əmlakin mülkiyyətə götürülməsi üsuludur. Qanunvericiliyə, mülkiyyətçinin verdiyi ümumi icazəyə və ya yerli adətə uyğun olaraq meşələrdə, sututarlarda və ya başqa ərazidə giləmeyvə yiğilmasına, baliq tutulmasına, heyvan ovuna və ya hamiya müyəssər olan digər əmlakin yiğilmasına yol verildiyi hallarda, müvafiq əmlaka mülkiyyət hüququnu onu yığan və ya ovlayan şəxs əldə edir. Hüququn obyekti kimi mülki dövriyyədə olan əmlak, eyni zamanda, subyekte - məxsus olduğu sahibkara malikdir. Ola bilər ki, bəzən əmlak bu və ya digər hüquqi faktlar neticəsində sahibsiz olur. Sahibsiz

emlak dedikde, sahibi olmayan ve ya sahibi naməlum olan emlak başa düşülür. Mülkiyyətçinin imtina etdiyi daşınar eşya da sahibsiz emlak hesab olunur. Mülki Məcələnin 185-ci maddəsinə əsasən, mülkiyyət hüququndan imtina etmək məqsədile mülkiyyətçinin atıldığı və ya digər şəkildə el çəkdiyi daşınar eşyanı (atılmış emlak) başqa şəxslər öz mülkiyyətinə yönəldə bilər. Mülkiyyətində, sahibliyində və ya istifadəsində torpaq sahəsi, sututar və ya başqa obyektlənən şəxs, əger orada dəyəri şərti maliiyyət vahidi miqdarının əlli mislindən aşkar aşağı olan atılmış emlak və ya atılmış metal qırıntıları, zay məhsul, faydalı qazıntıların çıxarılması zamanı emələ gələn təsəciklər, istehsal tullantıları və başqa tullantılar varsa, həmin emlakdan istifadəyə başlamaqla və ya emlakı mülkiyyətə yönəltdiyini göstərən digər hərəkətlər etməklə, onu öz mülkiyyətinə yönəltmək hüququna malikdir. Atılmış başqa emlak onu sahibliyə başlamış şəxsin mülkiyyətinə o zaman daxil olur ki, bu emlak həmin şəxsin əriyəsi ilə məhkəmə tərəfindən sahibsiz hesab edilir.

Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Hədsiz tərləmədən ən sərfəli xilas yolu

Şiddətli əl, üz, qoltuqaltı tərləmələri və üz qızarmasından əziyyət çəkənlərin Respublika Müalicəvi Diaqnostika Mərkəzində torakoskopik simpatikotomiya əməliyyatı ilə müalicə olunmasına başlanıllıb.

AZƏRTAC xəbər verir ki, Mərkəzin döş qəfəsi cərrahi Elmar Məmmədov bu barədə danışırkən deyib: "Artıq dərəcədə tər ifrazi ilə xarakterizə olunan xəstəlik - hiperhidroz diaqnozu ekşə hallarda əlavə müayinələrə ehtiyac duyulmadan xəstənin şikayətləri əsasında qoyulur. Həmin şikayətlərlə daha çox 18-25 yaşda olanlar həkimə üz tuturlar. Onlar əl, qoltuqaltı və ayaq tərləmələrinin uşaqlaşdırıcılarından başladığını və sonrakı dövrlərdə davam etdiyindən şikayətlənlərlər. Daim tərli vəziyyətdə olan qoltuqaltı nəhiyələr və əller onlara böyük narahatlıqlar yaradır. Tərləmə stressli vəziyyətlərdə daha da şiddetli olur. Lakin artıq həmin problemin həlli yolu tapılıb. Mərkəzdə aparılan əməliyyatlar sahəsində həmin problemdən əziyyət çəkənlər hədsiz tərləmədən xilas olacaqlar."

Həmin xəstəliyin ən geniş tətbiq olunan müalicə növü - botoksun dərialtı yeridilməsindən də söhbət açan həkim-cərrah prosedurun bahalı olması, tam uğurlu netice alınmaması, alınan nəticənin isə uzığı 6-9 ay davam etməsi, əl-barmaq uclarında hissiyyatın azalması və böyük barmağın funksiyasının pozulması kimi neqativ təsir göstərə biləcəyi üçün hiperhidrozun əsas müalicəsinin cərrahi müdaxilə olduğunu bildirib: "Torakoskopik simpatikotomiya əməliyyatının temelində tərləməyə səbəb olan funksiyası pozulmuş simpatik zəncirin T3-T4 səviyyələrində kəsilməsidir. Tərləmənin cərrahi yol ilə müalicəsi digər müalicə növlərindən onunla fərqlənir ki, tam səməriliidir, maddi cəhətdən sərfəlidir və xəste hədsiz tərləmədən həmişəlik xilas olur, tərləmə bir daha təkrarlanmır, prosedurun təkrarlanmasına isə ehtiyac qalmır. Məhz buna görə də videoyardımlı torakoskopik simpatikotomiya əməliyyatı hiperhidrozun müalicəsində istifadə olunan digər müalicə növlərindən daha üstündür."

Qızardılmış kartofun ziyanı

Həkimlərin əksəriyyəti ən ziyanlı qidalara siyahısına fikir-leşmədən qızardılmış kartofu daxil edirlər. Bunun bir neçə səbəbi var. Əslində kartof faydalı və hətta müalicəvi tərəvəzdir. Lakin qızardılma zamanı onun faydalı xüsusiyyətləri itir, ziyanı isə kosmik sürətlə artır.

- Qızardılmış kartofun qlikemik indeksi çox yüksəkdir. Bu indeks təxminən 95 təşkil edir (100 - ən yüksək indeksdir). Belə qidaların qəbulu qanda şekerin sürətlə qalxmasına və sürətlə də düşməsinə səbəb olur. Şəker qanda sürətlə düşəndə insan güclü acları hiss edir və onun iştahası artır.

Yüksek qlikemik indeksi olan qidalar piylənməyə səbəb olur.

- Qızardılma zamanı yağıdan istifadə olunur. Yağın yanması nəticəsində "polifenol" maddələri ifraz olunur. Bu maddələr istenilən yağı (bitki yağı, kərə yağı, piy) yanması zamanı əmələ gelir. Polifenol güclü kanserogen (xərçəng əmələ getirən) təsire malikdir.

- Digər qızardılmış qidalar kimi, qızardılmış kartof həzm sistemine çox mənfi təsir edir - həzm prosesləri çətinləşdirir, mədənin selikli qışasını qıcıqlandırır və s. Məhz bu səbəbdən məd-bağırsaq sistemi pozulmaları olan insanlar üçün qızardılmış qidaların qəbulu əks-göstərişdir. Lakin tam sağlam insanlara da belə qidalar yalnız ziyan vura bilər.

- Bütün qızardılmış qidalar susuzluğun artmasına səbəb olur. Belə qidalardan sonra insan çoxlu məqdarda su içir. Bu xüsusilə axşam saatlarında yolverilməzdür ki, bunun nəticəsində insanın böyrəkləri həddən artıq yüklenir. Bu isə öz növbəsində arterial təzyiqin qalxmasına, ödemlərə səbəb ola bilər.

Elan

Məmmədov Turqut Rza oğlunun Şamaxı-Ağsu-Mədrəsə yol keşməsində yerləşən qeyri-yaşayış binasının mülkiyyətini təsdiq edən sənədi itdiyi üçün etibarsız sayılır.

* * *

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya müəllimliyi ixtisası üzrə V kurs tələbəsi Ələsgərlə Sara Mübariz qızının adına verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Səhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzərTAC, SIA, APA və AZADINFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.



Ses

Son sahifə

22 fevral

"Barselona" və "Çelsi" heç-heçə, "Bavariya"dan böyük hesablı qələbə



Futbol üzrə UEFA Çempionlar Liqasının sekizkizdəbir final mərhələsinin növbəti oyunları keçirilib. Gündün mərkezi görüşündə İngiltərə təmsilçisi "Çelsi" doğma meydanda İspaniyanın "Barselona" klubunu qəbul edib. İlk hissə qarşılıqlı hücum şəraitində keçəsə də hesab açılmayıb. Fasilədən sonra meydan sahibləri hesabı açmağa nail ola biliblər. Matçın 62-ci dəqiqəsində Villian fərqlənib. "Barselona"nın bu qola cavabı çox gecikməyib. Oyunun 75-ci dəqiqəsində Lionel Messi hesabı bərabərləşdirib - 1:1. Qarşılaşma bu hesablada yekunlaşıb.

Gündün digər oyununda isə Türkiyənin "Beşiktaş" klubu səfərdə Almaniyanın "Bavariya" komandasının qonağı olub. Matçın 16-ci dəqiqəsində Domagoj Vida qızımı vərəqə alaraq "Beşiktaş"ı azlıqda qoyub. Qarşılaşma "Bavariya"nın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.



Ceyhun Sultanov "Neftçi"nin üzvlərinə təqdim olunub

"Neftçi" PFK Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində qarşılaşacağı "Zirə" klubu ilə oyunun hazırlığını davam etdirir. SIA-nın məlumatına görə, "ağ-qaralar" dünən İsmət Qayıbov adına Bazada məşq edib. Yağışlı hava şəraitində keçən məşqin evvelində klubun yeni idman direktoru Ceyhun Sultanov komandaya təqdim olunub. Sonda "Neftçi" PFK-nin prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov və idman direktoru Ceyhun Sultanov jurnalistlərin suallarını cavablandırıb.



Rəqibini vuran futbolçu cəzalandırılmadı

"Juventus"un müdafiəcisi Corco Kyellini İtaliya A Seriyasının 25-ci turunda "Torino"ya qarşı matçda etdiyi hərəkətə görə ceza almayıb. SIA-nın məlumatına görə, təcrübəli müdafiəçi derbidi rəqibin forwardı Andrea Belottinin üzünə yumruqla zərbə endirmişdi. İntizam Komitəsi onun top uğrunda mübarizə apardığı və Belottini qəsdən vurmadığı qənaətinə gəlib. Qeyd edək ki, oyunun baş hakimi bu epizoda reaksiya verməsə də, baş verənlər kameraların obyektivinə düşmüdü.



"Neftçi" - "Zirə" matçının başlanma saatı açıqlanıb

Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilecek "Neftçi" - "Zirə" oyununun başlanma saatı açıqlanıb. SIA-nın məlumatına görə, fevralın 24-də "Bakcell Arena"da olacaq görüş saat 18:00-da start götürəcək.



"Neymar bunu istəmirsə, başqa idman növü ilə məşgul olsun"

"Neymar bunu istəmirsə, başqa idman növü ilə məşgul olsun" Fransa millisinin sahibi üzvü Tyerri Anri Neymarın "Barselona"dan PSJ-yə kecidindən danışır. Qol.az-in "Marca"ya istinadən yaydığı xəbərə görə, veteran hücumçu maraqlı açıqlama ilə diqqət çəkib: "Neymarın "Barselona"dan Messinin kölgəsindən xilas olmaq üçün getdiyini deyə bilmərəm. Onu biliyəm ki, bütün futbolçular Messinin kölgəsindədir. Neymar bunu istəmirsə, onda başqa idman növü ilə məşgul olsun". Xatırladaq ki, Neymar mövsümün əvvəlində 222 milyon avro qarşılığında "Barselona"dan PSJ-yə keçib.



Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500